



Mukəddəs Kitab

Təwrat 21-ķisim

«Həkmət toploqnuqı»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyğurqə Kalam Tərjimisi»

Təwrat 21-ķisim

«Hekmət toploquqi»

Kirix söz

Hayatlıqning əhmiyiti nemə?

Okurmənlər aliddiki bu kitab «mukəddəs yazmilar» iqidiki alahidə kitablarning biri. Kitabning awwalkı jümliləri bizgə uning yazojuqisining Sulayman padixah ikənlikini bildürirdi. Məzkr kitab hayatıning əhmiyitini izdəx toqrisida yezilojan; kərünüxtə u ümidsizlikkə tolojan bir kitab – biwasitə yaxı yoxurun soallarnı, jawabsızıyi «yerimjawablıq» soallarnı soraydiqan kitabtur. Toluk Mükəddəs Kitabning türlük kəsmiləri arısında bəlkim Hudadin korkmaydiqan «həzirki zaman kixiliri» uni ezigə əng tonux, eż kəzkarxi wa həssiyatlariqa əng yikin dəp karixi mumkin. Kərünüxtə kitab mutlak ümidsizlikkə tolojan bir bayan bilən baxlinidu: «**Bimənilik üstigə bimənilik! Bimənilik üstigə bimənilik! Həmmə ix biməniliktür!**». «Məwjüdiyatizm pəlsəpisi («eksistentsializm») dəpmu atılıp, Fransiyə pəylasopi Zon Pawil Satirning kez karaxlırida gəwdiləndürülgən) yengi pəyda bolοjan» dəydiqan kixilər jəzmən «Hekmət toploquqi» degən kitabni həq okup bəkmiojanlardur. Israil padixahı Sulayman bexidin hərhil sərgüzəxtləri etküzgən, kəp təjribilərgə erixkən adəm; u կուրլux, yeza igililik, baoğwənqılık, ilim-pən qatarlık hərhil sahələrdə imkaniyətning bariqə oyliojanlarını yoloja koyp sinaydu, andin etkür zehnini ixka selip, uningdin kəndak muwapiq hulasılerni qıçaroqlı bolidiojanlığı üstida oylinidu.

Hayatlıqning əhmiyiti toqrisida qongkur izdəngən, xundakla hudasız etkən hayatıni ixlarning biməniliki toqrisida qongkur qüxənqığışığı igə bolοjan adəmlərning iqidə Sulaymandək küqlük kitab yazojudak baxka bir adəm bolmisa kerək. Uningda xarait, baylik, Huda təkdim kılıqan alahidə kalla-zehin wə danalıq, həlk'aralıq alaqlılar wə əng mühimi yetərlik wəkif bar idi (qünki Huda uni wə uning padixahlığını aman-esənlik bilən bərikətləgən). Uning üstigə atisi Dawut pəyəqəmbər Hudanıng yaratkan möjizilirini wə Uning ajayıb muamilisini kərgən intayın təjribilik kixi idi. Birak hayatıning əhmiyitini izdigüqilərnin kəpinqisiga nisbatən muxundakı muwapiq xaraitlar əsla bolmaslıkı mumkin; huddi Sulayman padixah ezi eytkəndək: «**Padixahtın keyin turidiqan adəm nemə kılalaydu – kılısimu allıqاقan kılınojan ixlardın ibarət bolidu, halası!**» (12:2).

«Hekmət toploquqi» degən kitab toqrluluk ixəngüqilər ikki hil ən'əniwy kəzkaraxta bolup kəlgən: –

Birinci hil kəzkaraxta, Sulayman padixah ezi koypojan təs soallarşa beridiojan jawabni bilməskə salojan. Bundak boluxi kəstən, akillilik bilən bolοandur. Uning muddiasi xuki, bu arkilik okurmənning diķkitini oyliojanidi. Xuningdək u okurmənlərgə bir qatar «yerim hulasə»ni kəldürirdi; bumu uning kəstən kılıqını; u okurmənlərni ezi oylinip hulasığa kəlsun wə xuning bilən Hudadin körksün dəp ümid kıldı.

«Hekmət toploquqi»

Ikkinqi hil kəzkaraxta, Sulayman padixah məzkur kitabni ezingin əhlakiy qüxkünləxkəndə yəzən. Xu səwəbtin u soriqan soallarning jawabını ezmə bilməydi yaki bolmisa u əslidə bu ixlar toopruluk əzləxtürgən ətkür qüxənqılırdın məhərum bolən. Birək kitab Həmmigə Kadir Boluoqining pilan-iradisi wə buyruki bilən, Hudani dost tutmioğan həyatning tolimu əhəmiyyətsizlikiga guvahqılıq bolsun dəp yezilən, xundakla Muqəddəs Kitab iqişə elinoğan. Kitabtiki «yerim hulasılər» əslidə Sulaymanni tehimu kəp həqiqətkə yetəkləxi kerək idi; birək uning əhlakiy qüxkünləxkəqkə, xundak bolmadi. Həlbuki, Həmmigə Kadir Boluoqining həmmə ixni baxķuroquqi ķoli bilən muxu «yerim hulasılər» okuoğan insanni oylinixkə, xuningdək Əzidin korkuxkə oyojıtixning ķorali boluxi üçün kitabda qaldurulən.

Kəysi kəzkarax toopraqa boluxidin kət'iynəzər, Hudanıng kitabka nisbətən məksət-muddiasi ohxaxtur. Birinqi kəzkarax boyiqə, Sulayman ķayoğu iqidə bolup muxu jawabi bolmioğan soallarnı soriqan wə yəzən. Waqtida həkikətən ularning jawablırını bilmigən; birək u yənilə Hudanıng muxu kitabnı «yəzənqı ķorali» idi. Ikkinqi kəzkarax boyiqə, u jawablırını qüxəngən, birək danalıq bilən jawabını bayan kilmioğan. Bu qəođda u anglıq haldə Hudanıng ķorali bolən bolidu. İkki kəzkaraxnıng birdinbir pərkı xuki, u bolsimu, Hudanıng anglıq yaki aŋsız ķorali bolqanlığından ibarət, halas. Əzimiz ikkinqı pikirgə mayilmiz, birək əməliyət ikki pikirning otturısında boluxımı mumkin. «Qoxumqə söz»imizdə bu toopruluk yenə tohtilimiz.

Hudadin korkuxnı «konilik, katmallik, wakçı etkən» dəp ķaraydioğan əzirkə zamandıki kepinqə kixilərning kəngli həyatning əhəmiyyətsizlikindən tolimu biaram bolup, qongkūr ķanaətsizlikdə turmaçta. Bundaq ħalət danglıq fransuz rəssam Gawgınning həyatıda dəhəxətlilik haldə roxən gəwdiləngəndi. «Hekmət toploquqi»tək, u həyatının əhəmiyyətini izdəp: «Kanqə kəp sərgüzəxtərni beximdin ətküzzəm xunqə yahxi» deyən muddiada bala-qaklılarını həm yurtini taxlap «Tinq Okyan»diki «Erəm baqlıqası»dək illik wə güzəl Tahiti arilioğa səpər կildi. Xu yərdə u «Həqiqiy ləzzətni tetip bakay» dəp yərlik kixilərningkidək «iptidaiy turmux»ni ətküzzükə baxlıqan. Tahitilik bir ayal bilən billə turoğan wə uningdin baxka nuroğun kiz-ayallar bilən axna oynıqan. Birək u izdigan «qong ləzzət» hərdaim uningdin ķeqip yürgən. U «Kəyərdin? Kəysi? Kəyərgə?» namlıq əng ahirkı rəsimni sizən (u rəsimni hərkəsini kitabhanidin tapkılı bolidu). U rəsimdə insanning həyatının hərbir baskuqıqa, yəni «yax», «ottura yax» wə «ķeri» deyən baxķuqıqa kəzləp turoğan alwastidək haywanlarning jəsətlərini ozuk ķılıdıcıqan bir tapkuxnı sürətlənən. U rəsimni sizip bolup əzinə əltürüwaloğan.

«Həzirkə zaman kixilirli»ning «Hekmət toploquqi» deyən kitabını ķanqlik asan կobul ķılalaydioğanlılı tərjimanlardın birigə addiy bir wakədə müjəssəm boldi. Bu tərjiman iqtiridə bir hənzu Məsihiy ailinən eyidə mehman boluwaqtında bolən ix. 1950-yilidin baxlap heli uzunoqə, hənzu Məsihiy jamaətlirdə ibadət sorunlarioqa ixlətküdək hekqandaq «mədhiyə nahxa» kitabçılıri yok idi. Xu waktılarda Məsihiyər կolidiki Muqəddəs Kitabtin (u waktılarda ularda Muqəddəs Kitabmu bəkla az idi) biwasıta kəp bab-ayətlərni nahxilaroqa aylanduroğan. Tərjimanı mehman ķiloğan hənzu ayal xundak kəp nahxiları yadlap əgəngənidir. Bir kuni uning eyigə ayal қoxnisi kirip կaldi. Қoxnisi Muqəddəs Kitabnı hekək up bakmioğan yaki Huda toopruluk hekqandaq təlim anglap bakmioğanidi. Tərjimanı həyrannı qaldurulən xuki, oylimioğan yərdin Məsihiy ayal əz қoxnisioqa bir nahxa eytip berixkə baxlıdi. Nahxining ahangi intayın mungluk bolup, nahxining tekisti «Hekmət toploquqi»ning birinqi bab, 1-11-ayətləri idi. Tərjiman: «Bu həsrətlik nahxa қoxnisioqa կandaq təsir kərsitər?» dəp oylap olturdu. Yənə oylimioğan yərdin қoxnisi kəzığə yax yügürtkən haldə: «Mana bizning həyatımızı! Bu ajayib kitabmu nemə?!» dəp kətti. Keyin u kəp կetim kelip, etikəd yoli toopruluk soridi. Hudanıng

«Hekmət toploquqi»

«Hekmət toploquqi» degən kitabta bolqan muddiasi əməlgə axurului; bu қoxning dikkət- etibarı қozəjaldı wə xuningdək tehimu kəp nətijilər qıktı.

Biz ibraniy tilidiki «Kohələt» degən səzni «hayatlıqka hekmət toploquqi», kışkartilojan xəkildə «hekmət toploquqi» dəp tərjimə kıldıq. Muqəddəs Kitabta «kohələt» degən bu səz intayın az uqrayıdu. Uning «toploquqi», «yioşkuqi» degən mənisi bar. U nemini toplaydu, degən məsiligə kəlsək, bəzi alımlar: «adəmlərni toplaydu» dəp karap «kohələt» degənni «wəz eytķuqi» «təlim bərgüqi» dəp tərjimə kilojan. Bizning qüxənqımız boyiqə, bu səz bəlkim Sulaymannıg ey-pikirlərini, hulasılırını rətləp tərtipka selixini kərsitxi mumkin. Xunga bəzilər «mutəpəkkur», «təpəkkurqi» yaki «pəylasop» dəp tərjimə kilojan. Biz «kohələt» degən səzning toluk mənisi «pütün zehnini yioşp hulasa qıqəroquqi, yakunları toplioquqi» dəp karap, «hayatlıqka hekmət toploquqi» yaki kistartilojan «hekmət toploquqi»ni muwapık bir tərjimisi dəp oyliduk. «Hayatlıqni hulaslioquqi» yaki «hulaslioquqi» dəp tərjimə kılınıxlarmu muwapık birhil tərjimisi bolalaydu.

«Qoxumqə səz»imizdə Sulaymannıg «teyilip kətkənlik», uning hayat tooprısidiki qüxinixlirigə bolqan rohiy qəklimilər, xuningdək uning bəzi aqkuqluk bayanları wə u koyqan soallaroqa Təwrattiki pəyoğəmbərlərning bərgən jawablari, xundakla Injil kisimliridin alojan bəzi jawablar üstidə tohtilimiz. Muxu yerdə biz pəkət okurməngə kitabtiki ikki «aqkuqluk ibarə»ni kərsətməkqimiz: —

1-ibarə: «**Kuyax astida**» (1:3 qatarlıklarda) yaki «**asmanlar astida**» (1:13 qatarlıklarda) — bu ibarə kitabtiki asasiy nuktinəzərni yorutup beridu. Bu kitab insaniy kezkaraxtin (Hudanıg iradisi bilən) yeziolojan. Kitabning məzmununu ibraniy pəyoğəmbərlər kobul kilojan «**asmandin kəlgən**» yaki «**asmanning yukirişidin kəlgən**» wəhıyılər toopruluk bayanlar bilən selixturuxka bolidu; yəni «Hekmət toploquqi» degən kitabta «**asmanning astidin**», — insanlardın bolqan kezkarax bayan kılinojan; pəyoğəmbərlərning wəhıyiliri bolsa — həmmisi Pərvərdigarning kezkarixi boyiqə, «asmanning yukirişidin» kəlgən.

Məsilən, «Əz.» 1:1 «**Asmanlar eqilip, Hudanıg alamət kərünüülxirini kərdüm**»;

Yəki Injil «Fil.» 3:20 «**Bizning pukralıkimiz bolsa ərxtidur, biz dal xu yerdin Nijatkarning qübüxini intizarlıq bilən kütməktimiz. U bolsa Rəbbimiz Əysə Məsihđur**».

«1Pet.» 1:12 «... bugünkü kündə bu ixlar ərxtin əwətilgən Muqəddəs Rohning küqi bilən silərgə hux həwərni yətküzgүrilər arkılık ... jakarlandı. Hətta pərixtilərmə bu ixlarning tegitəktini səpselip qüxüniwelixkə təlpünməkte».

Xunga, rosullar wə pəyoğəmbərlər kobul kilojan bu wəhıyılər bilən Sulaymannıg «Hekmət toploquqi»diki bayanları bir-birigə pütünləy ohximaydiolan ikki kezkaraxtin eytilqandur.

2-ibarə: «**insanning barlık künliridə**» yaki «**sanaklık künliridə**» (2:3 qatarlıqlar).

Kitabtiki tüp kezkarax bu dunyadiki ixlaroja қaritilojan. Kitabta əlümdin keyinkı ixlar tooprıside nahayıti az səzlinidu wə hətta əlümdin keyinmü əhatə barmu? dəp soraydu. Biz bunumu Huda pəyoğəmbərlərgə tapxurojan wəhıyılər bilən selixtursak bolidu: —

Dawut pəyoğəmbər, «Zəbur» 17:13-15: —

«**Ornungdin turoqaysən, i Pərvərdigar,**

Uning yolini tosup, yərgə yəksan kılıqaysən,

Jenimni rəzil adəmdin kütküzojin, kiliqing bilən;

Meni қolung bilən kixilərdin,

Yəni muxu dəwrdiki kixilərdin kütküzojin;

«Hekmət toploquqi»

Ularning nesiwisi bolsa muxu dunyadiladur;
Sən ularning қarnini nemətliring bilən toldurisən;
Ularning kengli pərzəntliri bilən қandi,
Balılırioja bayılıklarını қalduridu.
Mən bolsam, həkçanılıkta yüzunggə қarioquqi bolimən;
Oyojanojinimda (kjymat künidə), Sening didaringdin səyünimənlə»

Rosul Pawlus, Injilda «2Kor.» 4:18: «Xunga biz kəz bilən kərgili bolidiylan ixlar oqa əməs, bəlkı kerülməs ixlar oqa kəz tikimiz; qünki kerülgən ixlar waqıtlıq, əmma kerəlməs ixlar mənggülüktür» — dəydu.

Biz tərjimə dawamida, «Hekmət toploquqi»ni tətkik kıləlan mənbələr iqidin, əngliyəlik alim wə ibraniyxunas Derik Kidnerning «Hekmət toploquqi» («Ekklesiastis») deyən kitabidin kəp paydilandıuk.

Biz kitabtiki hərhil məzmunlarnı təwəndikidək tizip qıktuk, buningdin okurmənlər «Hekmət toploquqi»ning oyliojan temilirini qüxinip yetələydi.

- 1:1-2 Kirix səz: mutlak bimənililik.
- 1:3-11 Təbətning bimənilikining süpətlinixi.
- 1:12-15 Muwəppəkəiyətning ezi biməniliktur.
- 1:16-18 Bilimni axuruxning ezi biməniliktur
- 2:1-3 Ləzzətni izdəxning bimənilikli
- 2:4-11 Bay boluxning bimənilikli
- 2:12-17 Danalıq əhmikənliliktin əwzəl
- 2:18-23 Ixləxkə jan pida կjılıxning bimənilikli
- 2:12-26 Əz əmgikidin hüzur elix
- 3:1-11 Həyatningmu əzигə quxluk pəslı bar
- 3:12-15 Bəzi hulasılər
- 3:16-4:3 Adalətsizlik, jəbir-zulum məsilisi
- 4:4-8 Rikəbat wə aqküzlükning bimənilikli
- 4:9-12 Əmgək mewisidin ortaқ bəhriman bolux paydılıktur
- 4:13-16 Abruyning bimənilikli
- 5:1-7 Yeniklik bilən iqlikən қəsəmlər
- 5:8-9 Həkümətning qırıklıxı
- 5:10-12 Aqkəzlük
- 5:13-17 «Bay bolay» degüqi həyatlıqtın hüzur alalmayıdu
- 5:18-20 Əmgək mewisidin hüzur elix
- 6:1-9 Həmmə adəm həyatlıqtın hüzur alalmayıdu
- 6:10-12 Həyatlıktı tasadiipyılıqtın qıkkən bimənilikliri
- 7:1-4 Həyat kışka, elümdin қaqqılı bolmayıdu.
- 7:5-12 Danalıq wə əhmikənlilik toopruluq bəzi hekmətlər
- 7:13-14 Dana kixi Hudanıng bekitkənlirigə boysunidu.
- 7:15-18 Hudanıng adillikə bəzi ixlarda kərünməydi (1)
- 7:19-29 Həqkim həkçanıy bolmiojaqqa, danalıq zərürədur.
- 8:1-9 İnsanlar həkimiyət sürgəndə, danalıqning qəklilikli kərünidu
- 8:10-14 Hudanıng adillikə bəzi ixlarda kərünməydi (2)
- 8:15-17 Bəzi hulasılər

«Hekmət toploqquqi»

- 9:1-6 Adəm həminini əlidü
9:7-10 Həyat kişi, uning həzurını ətiwarlax kerək
9:11-12 Pəyt wə tasadipiyilik
10:9-13 Danalıq wə əhmiyənilik toopruluk baxka bəzi hekmətlər
10:2-7 Həkümranlarning əhmiyəniliki ularning danalığını yokka qıçıridu
10:8-15 Danalıq wə əhmiyənilik toopruluk baxka bəzi hekmətlər
10:16-20 Əhmək həkümranlar məsilisi
11:1-6 Keləqəknı bilmigəqkə, bugün tirixqanlıq kərsitixkə toqra kelidu
11:7-10 Həyatlıktın həzur elix – Hudadin қorķux-əyminx iqidə boluxi kerək
12:1-7 Kəriliq wə əlüm tez kelidiqan bolojaqkə, Hudadin қorķ!
12:8-11 Hulasə: «Hekmət toploqquqi»ning nasihiyi danadur.
12:12-14 Ahirkı hulasə: «Hudadin əyminip-korķup uning əmrlirigə əməl կil!»

.....

Хәкмәт топлиоқуqi

«Ҳәммә ix бимәniliktur!»

1 ¹ Yerusalemda padixah болојан, Dawutning оюлі «Хәкмәт топлиоқуqi»ning сөзлі: —

1 ² «Бимәnilik üstigə bimәnilik!» — дәйду «Хәкмәт топлиоқуqi» — «Бимәnilik üstigə bimәnilik! Ҳәммә ix bimәniliktur!».

3 Kuyax astida tartқан jalaliridin insan nemə paydioqa erixər?

4 Bir dəwr etidu, yənə bir dəwr kelidu;

Bırak yər-zemin mənggүгə dawam kılıdu;

5 Kün qıkıdu, kün patidu;

Wə qikidioqan jayqa қarap yənə aldirap mangidu.

6 Xamal jənubka қarap sokidu;

Andin burulup ximaloqa қarap sokidu;

U aylinip-aylinip,

Hərdaim eż aylanma yolioqa kaytidu.

7 Barlık dəryalar dengizəjə қarap akiđu, bıraq dengiz tolmaydu;

Dəryalar қaysı jayqa akğan bolsa,

Ular yənə xu yərgə kaytidu.

8 Barlık ixlar japaqə toloqandur;

Uni eytip tүгətküqi adəm yoktur;

Kəz kərüxtin,

Kulak anglaxtin hərgiz toymaydu.

9 Bolıqan ixlar yənə bolidioqan ixlardur;

Kiloqan ixlar yənə kılınidu;

Kuyax astida һeqkandaq yengilik yoktur.

10 «Mana, bu yengi ix» degili bolidioqan ix barmu?

U bəribir bizdin burunki dəwrılarda allikəqan bolup etkən ixlardur.

11 Burunki ixlar hazır һeq əslənməydu;

Wə kəlgüsida bolidioqan ixlarmu ulardin keyin yaxaydioqanlarning esiga һeq kəlməydu.

1:1 «Хәкмәт топлиоқуqi» — yazoqı eżining Sulayman ikənlərini kərsitidü. Bu nukta 16-ayət, 2:7-ayət qatarlıklarda ispatlinidü. Kitabning nomi aslıy ibraniy tilida «Қоҳалат» deyilidü, uning mənisi: «topliouqi» «ratligiqi» degen mənida bolup, biz uni «хәкмәт топлиоқуqi» (demək, «oy-pikirlərni rətligiqi») dəp tarjimə kılduk. Bəzilər uni yənə «Təlim bərgüqi», «Waz eytkuqi» dəpmü tarjimə kıldidü.

1:2 «Bimənilik üstigə bimənilik!» — ibraniy tilida «biməniliklərning bimənilik!». Bu huddi «Küylərning küy» «əng güzel küy» deyilgəngə oxhaxtur, «biməniliklərning bimənilik» bəlkim «hayatlıq aləmdə «əng bimənilik ixtur!»» deqənni bildürüxi mumkin.

1:2 Zəb. 62:9; 144:4

1:3 «Kuyax astida» — bu «Хәкмәт топлиоқuqi»diki aqkuqluk səzdr. Yazoqıning bayanlırinin kepinçisi «asmandın (Hudadin) kələn wəhiy» bilən əməs, bəlkı «kuyax astida» yaki «aptap astı»diki kezkarax bilən eytiloqan. U kəstən xundak kez-kəraxni sezləydi. «Kirix sez» wə «köxumqə sez» imiznimü kerüng.

1:3 Top. 2:22; 3:9

1:4 Zəb. 104:5

1:7 Ayup 38:8, 9, 10; Zəb. 104:8-10

1:9 Top. 3:15

1:11 «... kəlgüsida bolidioqan ixlarmu ulardin keyin yaxaydioqanlarning esiga һeq kəlməydu» — demək, yengi dəwrə «yengi» deyilgən bir ix qıkıqan bolsa, xu ix əməliyyətə burunki dəwrılarda məwjujt bolıqan ixtur. Həzirki dəwrlikilər burunki dəwrılerni bilməydu yaki untuojan, bu ixni «yengil» dəydu.

«Hekmət toploquqi»

Sulaymanning təjribisi

¹² Mənki hekmət toploquqi Yerusalemda Israileşə padixah bolğanmən;¹³ Mən danalık bilən as-
manlar astida barlıq kılınoğan ixlarnı ketirkinip izdəxkə kəngül köydum —

Hulasəm xuki, Huda insan balılırinin eż-ezini bənd kılıp upritix üçün, ularqa bu eoşir japani
təkcdim kılıoşan!¹⁴ Mən kuyax astidiki barlıq kılınoğan ixlarnı körüp qılıktım, —

Mana, həmmisi bimənilik wə xamalni köoqlıqandək ixtin ibarəttur.

¹⁵ Əgrini tüz kılıqlı bolmas;

Kəmni toluk dəp saniqili bolmas..

¹⁶ Mən eż kənglümde oylinip: «Mana, mən uluqlınıp, məndin ilgiri Yerusalem üstigə barlıq
heküm sürgənlərdin kəp danalıqka erixtim; menin kənglüm nuroqun danalık wə bilimgə erix-
ti» — dedim.

¹⁷ Xuning bilən danalıknı bilixkə, xuningdək təlwilik wə əhmiyənilikni bilip yetixkə kəngül
köydum; muxu ixnimü xamal köoqlıqandək ix dəp bilip yəttim.¹⁸ Qünki danalıqning kəp boluxı
bilən azab-ökubətəmə kəp bolidu; bilimini kəpəytüküqining dərd-əlimimə kəpiydu.

Tamaxini tetip bekix

2 ¹Mən kənglümde: «Keni, mən eżümgə tamaxining təmineti təlioquzup bakımən; kənglüm
eqilsun!» — dedim. Bırak mana, bumu biməniliktür. ² Mən külkə-qakqakkaq «Təlwilik!»
wə tamaxioja «Uning zadi nemə paydısı?» — dedim.³ Kənglümde eż bədinimni xarab bilən
kəndək rohlandurojılı bolidioğanlığını <danalıq bilən eżümnin yetəkligən həldə> bilixkə berilip
izdəndim, xuningdək «sanaklıq künərlirdə insan balılırioja yahxilik yətküzidioğan nemə paydılık
ixlar bar?» degən tügündi yəxsəm dəp əhmiyənilikni kəndək tutup yetixim kerəklikini intilip
izdidim.

⁴ Mən uluq kəruluxlar oja kirixtim; eżüm üçün eylərni saldım; eżüm üçün üzümzarlarnı tik-
tim; ⁵ Əzüm üçün xəhanə baqı-baqıqları yasdım; ularda hərhil mewə beridioğan dərəhlərni
tiktim; ⁶ Əzüm üçün ormandıki baraksan dərəhlərni obdan suqırıx üçün, kələqəlkərni yasap
qıktım; ⁷ Kullaroja wə dedəklərgə igə boldum; eyümdə ulardin tuqulqoşularnu meningki idi;
Yerusalemda mandin ilgiri bolqanlarning həmmisiningkidin kəp mal-warənlar, koy wə kala
padilirim bar boldi. ⁸ Əz-eżümgə altun-kümüxləri, padixahlarning həm hərkəysi elkilərning
hərhil etiwarlıq alahidə gəhərlərini yioğdim; kız-yigit nahxiqilar oja həmdə adəm balılırinin
dilkəyərlirigə, yəni kəpligən güzəl kenizəklərgə igə boldum.

⁹ Uluq boldum, Yerusalemda məndin ilgiri bolqanlarning həmmisidin ziyadə ronak tap-
tim; xundak bolqını bilən danalıkim məndin kətmidi.. ¹⁰ Kəzirimgə nemə yakğan bolsa, mən
xuni uningdin ayimidim; eż kənglümge heqkəndək huxallıknı yak demidim; qünki kənglüm
barlıq ajrimdin xadlandı; mana, bular eż ajrimdin bolqan nesiwəm idi. ¹¹ Andin eż kolumn
yasıqanlırinin həmmisigə, xundakla singdürgən ajrimning nətijisigə karisam, mana, həmmisi
bimənilik wə xamalni köoqlıqandək ix idi; bular kuyax astidiki həq paydisi yok ixlardur.

¹² Andin zəhnimni yioğip uni danalıqka, təlwilik wə əhmiyənilikkə karaxka köydum; qünki

1:15 «... toluk dəp saniqili bolmas» — demək, təminligili bolmas.

2:1 «kənglüm eqilsun» — bu ibarining baxka bir hil tarjimisi: «yahximu-yahxi əməsəm, körüp bakay».

2:1 Luká 12:19

2:3 «Danalıq bilən eżümnin yetəkligən həldə» — muxu ibarining mənisi: «Bu ixlarning həmmisidə u hərdaim eż-eziga
dikkət kılıp, kılıoşan ixlarning rast əhmiyyəti bar-yoklukını takxürətti» degənlək bolux məmkin. «əhmiyənilikni ... tutup
yetix» — Sulaymanning «əhmiyənilik»ni «tutup yetix»i bəsi hatınatın əhmiyyətini, adəmgə «yahxilik yətküzidioğan ...
paydılık ixlər»ni təpikxə solaslı bolidioğan birər sir barmu-yokmۇ?» degnə məsəlini takxürük üçün idi.

2:8 «altun-kümüxlər» — ibraniy tilida: «kümüx-altunlər».

2:9 «...xundak bolqını bilən danalıkim məndin kətmidi» — 3-ayəttə deyiligidək, u yənilə bu kılıoşan ixlarning rast
əhmiyyəti bar-yoklukçıya dikkət kılıp, təkxürüp yürütti.

«Hekmət toploquqi»

padixahtın keyin turidiojan adəm nemə kılalaydu? — kilsimu allikaqan kılınojan ixlardın ibarət bolidu, halas! ¹³ Xuning bilən nur karangojuluqtın əwzəl boloqandək, danalıqning bioqərəzliktin əwzəllikini kerüp yəttim.

¹⁴ Dana kixining kəzləri beqididur, əhmək bolsa karangojuluqtə mangidu; biraq ularoja ohxax birlə ixning bolidiojanlığını qüxinip yəttim. ¹⁵ Kənglümədə: «Əhməkkə bolidiojan ix mangimu ohxax bolidu; əmdi mening xundak dana boluxumning zadi nemə paydisi?!» — dedim. Andin mən kənglümədə: «Bu ixmu ohxaxla biməniliktur!» — dedim. ¹⁶ Qünki mənggүə dana kixi əhməkkə nisbətən həq artıq əslənməydi; qünki kalğüsidi kiñnlərdə həmmə ix allikaqan untulup ketidü; əmdi dana kixi qandaq əlidü? — Əhmək kixi bilən billə! ¹⁷ Xunga mən həyatka eç boldum; qünki kuyax astida kılınojan ixlar manga eçir kelətti; həmmisi bimənilik wə xamalni köqlinqandək ix idi. ¹⁸ Xuningdək mən kuyax astidiki barlıq ejrimə eç boldum; qünki buni məndin keyin kəlgən kixığa қaldurmaslıqka amalim yok idi. ¹⁹ Uning dana yaki əhmək ikanlıklını kim bilidü? U bəribir mən jalalıq bilən singdürgən həmdə danalıq bilən ada kılınojan kuyax astidiki barlıq ajrim üstigə həküm süridü. Bumu biməniliktur.

²⁰ Andin mən rayimdin yandım, kənglüm kuyax astidiki japa tartıkan barlıq ejrimdin ümidişzlinip kətti. ²¹ Qünki ejrini danalıq, bilim wə əp bilən kılıqan bir adəm bar; biraq u ejrini uningçə həq ixlimiğə baxğı birsining nesiwi boluxka қalduruxi kerək. Bumu bimənilik wə intayın aqqık külpəttür. ²² Qünki insan kuyax astida əzinə upritip, əzinəng barlıq əmgikidin wə kenglining intilixliridin nemigə iga bolidu? ²³ Qünki uning barlıq künliarı azablıktur, uning ejri oqxılıktur; hətta keqidə uning kəngli həq aram tapmaydu. Bumu biməniliktur.

²⁴ İnsan üçün xuningdin baxğı yahxi ix yokki, u yeyixi, iqixi, eż jenini eż ejridin huzur alduruxidin ibarəttür; buni Hudanıng қolindindur, dəp kerüp yəttim. ²⁵ Qünki uningsiz kim yeyəlisun yaki besip ixliyəlisun? ²⁶ Qünki u eż nəzirigə yakidiojan adəmgə danalıq, bilim wə xadlıknı ata kılıdu; biraq gunahkar adəmgə u mal-mülük yioqip-toplaxka jalalıq əmgəknı beridu, xuningdək u yioqip-toploqınınini Hudanıng nəziridə yahxi bolqanoqa tapxuridiojan kılıdu. Bumu bimənilik wə xamalni köqlinqandək ixtin ibarəttür.

Hayat pəsilliri

3 ¹ Hərbir ixning muwapik pəslı bar, asmanlar astidiki həmmə arzuning eż waktimu bar;

² Tuquluxning bir wəkəti bar, əlüxningmu bir wəkəti bar;

Tikix wəkəti bar, tikilgənni seküx wəkəti bar;

³ Əltürük wəkəti bar, sakayıtx wəkəti bar;

Buzux wəkəti bar, kürux wəkəti bar;

⁴ Yioqlax wəkəti bar, külük wəkəti bar;

Matəm tutux wəkəti bar, ussul oynax wəkəti bar;

⁵ Taxlarnı qəriwetix wəkəti bar, taxlarnı yioqip-toplax wəkəti bar;

Kuqaqlax wəkəti bar, kuqaqlaxtin eżini tartıx wəkəti bar;

^{2:12} Top. 1:17; 7:23

^{2:14} «...ularoja ohxax birlə ixning bolidiojanlığı» — bu «birlə ix» əlümni deməkqi.

^{2:22} Top. 1:3; 3:9

^{2:24} Top. 3:12, 22; 5:18; 8:15

^{2:25} «Qünki uningsiz kim yeyəlisun yaki besip ixliyəlisun?» — baxğı ikki hil tərjimişi: «Uningsiz kim yeyəlisun yaki huzur alısun?» yaki «Meningdin (Sulaymandın) baxğı kim yeyəlisun, yaki besip ixliyəlisun?».

^{2:26} Ayup 27:16, 17; Pənd. 28:8; Top. 3:13

^{3:1} «Hərbir ixning muwapik pəslı bar, ... həmmə arzuning eż waktimu bar» — okurmanın lərləri xıllarıng «eż pəslı» yaki «eż wəkəti» deyənning «Huda bekitkən wəkəti»ni yaki bolmisa pəkət «muwapik, toqra kəlgən wəkəti»ni kərsitidiojanlığının pərk etişi kerək.

^{3:5} 1Kor. 7:5

«Hekmət toploquqi»

⁶Izdəx waktı bar, yokaldi dəp waz keqix waktımu bar;

⁷Yirtix waktı bar, tikix waktı bar;

Süküt kəlix waktı bar, söz ķılıx waktı bar;

⁸Səyüx waktı bar, nəprətlinix waktı bar;

Urux waktı bar, tinqlik waktı bar.

İnsan Huda bəkitkən wakit-pəsillərni bilməydi

⁹Ixlığın eż ixliginidin nemə payda alidu? ¹⁰Mən Huda insan balilirioqa yüksəklərə, ixləp japa tartıx kerək boləjan ixni kərgənmən. ¹¹U hərbir ixning waktı kəlgəndə güzəl bolidioşanlığını bəkitkən; u yənə mənggülüknü insanlarning kəngligə saloşan; xunga, insan Hudanıng eż hayatıqə baxtın ahırçıqə nemini bəkitkənlilikini bilip yətməstur.

¹²İnsanlar ojaq hayatıda xadlinix wə yahxılık ķılıxtın baxka əwzəl ix yok ikən dəp bilip yəttim.

¹³Xundakla yənə, hərbir kixinin yeyix-iqixi, əzinin barlıq əjridin həzur elixi, mana bu Hudanıng sowqısıdır.

¹⁴Hudanıng kıləjanlırinin həmmisi bolsa, mənggülük bolidu, dəp bilimən; uning ojaq heqnərsini қoxuxka wə uningdin heqnərsini eliwtixkə bolmayıdu; Hudanıng ularını kıləjanlırinin səwəbi insanni Əzidin əymindürüstür. ¹⁵Həzir boləjanlıri ətkəndimə boloşandur; kəlgüsidiə bolidioşan ix allıqاقan boloşandur; Huda ətkən ixlarnı soraydu..

Adalətsiz ixlar

¹⁶Mən kuyax astida yənə xu ixni kərdümki — sorak ornida, xu yərdə həlihəm rəzillik turidu; həkəkaniylik turux kerək boləjan jayda, mana rəzillik turidu! ¹⁷Mən kənglümədə: «Huda həkəkaniy həm rəzil adəmni sorakka tartıdu; qünki hərbir arzu-məksət wə hərbir ixning eż waktı bar» — dedim.

¹⁸Mən kənglümədə: — Bundak boluxi insan balilirinə səwəbidindur; Huda ularını sinimakçıqı, bu ixlar ular əzlirinən pəkət həyvanlar ojaqı ikənlərini kərəxi üçün boləjan, dəp oyli-dim. ¹⁹Qünki insan balilirinən bəxioqa kelidiqini həyvanlar ojaqı kelidu, ularının kəridioqını ohxax bolidu. Ulardın aldinkısi kəndak əlgən bolsa, keyinkisimə xundak əlidu, ularda ohxaxla birlə nəpəs bardur. Insanning həyvanlardın həq artukqılık yok; qünki həmmə ix biməniliklər.

²⁰Ularning həmmisi bir jayqa baridu; həmmisi topa-qangdin qıkkən, həmmisi topa-qangqa kaytidu. ²¹Kim adəm balilirinən rohını bilidu? U yukirioqa qıksamdu, buni kim bilidu? Həyvanlarning rohı, u yər tegigə qızxəmdü, kim bilidu?

²²Xuning bilən mən insanning eż əjridin həzurlinxidin artuk ix yoktur, dəp kərdum; qünki mana, bu uning nesiwisdür. qünki uni əzidin keyin bolidioşan ixlarnı kərəyxəkə kim elip kelidu?

Jəbir-zulum ojaq ķarax

4 ¹Andin mən kaytidin zehnimini yioqip kuyax astida daim boluwatkan barlıq zorluk-zumbuluknı kərdüm; mana, eziğənlərning kəz yaxliri! Əlar ojaq həq təsəlli bərgüqı yok idi; ularını əzgənlərning küqlük yelənqüki bar idi, biraq eziğənlərə həq təsəlli bərgüqı yok

^{3:9} Top. 1:3

^{3:11} «U hərbir ixning waktı kəlgəndə güzəl bolidioşanlığını bəkitkən...» — bu ayət intayın muhüm. Huda insanlar ojaq, kənglidlə həyatının mənggülü əhməyitini sezixin ata kıləjan. Biraq eż gunahları tüpəylidin, insanlar buning əhməyitinin zadi nema ikanılığını, Hudanıng əzləri üçün bəkitkən pilanıñ waktı-saatiñini bilip yətməydi. «Koxumqa söz»imizdə uning üstidə tohilimiz.

^{3:15} «Huda ətkən ixlarnı soraydu» — «soraydu» degənning ibranıji tilidiki baxka mənisi «izdəydu». «Ətkən ixlarnı soraydu» degənning mənisi: «Huda ətkən ixlarnı sürüxtürüp adəmlərdin hesab alidu» degənlik bolsa kerək.

-Baxka bir həl tarjimi: «Huda ətkən ixlarnı yənə bolozquzidu».

^{3:20} Yar. 3:19

«Hekmət toploqquqi»

idi.² Xunga mən allıqاقan əlüp kətkən əlgüqilərni tehi կայat bolqan tiriklərdin üstün dəp təriplidim;³ xundakla bu ikki hil kixilərdin bəthliki tehi apiridə bolmioqan kixidur; qünki u կոյax astida kılınoqan yamanlıqlarnı həq körüp bakmioqan.

Rəkiblikning biməniliki

⁴ Andin mən barlık əjir wə barlık hizmətning utukliridin xuni körüp yəttimki, u insanning yekinini kərəlməslikidin bolidu. Bumu bimənilik wə Xamalni կօջլօջանdək ixtur.

⁵ Əhmək kol կօխտրու, ez gəxini yəydu..

⁶ Japa qekip xamalni կօջլօջան oqumini toxkuzimən degəndin, qanggilini toxkuzup hatırjəmlikə bolux əladur.

Aqkezlükning türkisidə ixləx

⁷ Mən yənə zehnimni yioqip, կոյax astidiki bir bimənilikni kərdum; ⁸ birsi yaloquz, tikəndək bolsimu, xundakla nə oqli nə aka-ukisi bolmisimu — birak uning japasining ahiri bolmaydu, uning kezi bayılıqlarə toymaydu. U: «Mən bundak jalaplık ixləp, jenimdin zadi kimgə yahxilik կալdurımən?» — degənni sorimaydu. Bumu bimənilik wə eoqır jadapin ibarəttur..

Həmrəhlik

⁹ İkki birdin yahxidur; qünki ikki bolsa əmgikidin yahxi in'am alidu. ¹⁰ Yikılıp kətsə, birsi համրահինi yələp kətüridu; birak yaloquz հալəttə yikılıp kətsə, yəlögündək baxqa birsi yok bolsa, bu kixinining կալioja way!

¹¹ Yənə, ikkisi billə yatsa, bir-birini illitidu; lekin birsi yaloquz yatsa կանակ illitilsun?¹² Yənə, biraw yaloquz bir adəmni yengiwalqan bolsa, ikkisi uningoja takabil turalaydu; xuningdək üq kat aroqamqa asan üzülməs.

Inawətning bihudiliki

¹³ Kəmbəqəl əmma akıl yigit yəna nəsihətning ətiwarini kilmaydqan keri əhmək padixahtın yahxidur; ¹⁴ Qünki gərqə u bu padixahtning padixahtlıkıda kəmbəqəl bolup tuqulqan bolsimu, u zindandin təhtkə olturuxka qikti..

¹⁵ Mən կոյax astidiki barlık tiriklərning axu ikkinqini, yəni padixahtning ornini baskuqini, xu yigitni kollaydioqanlığını kərdum. ¹⁶ Barlık həlk, yəni ularning aldida turoqan barlık pukralar sanaksız bolsimu, birak ulardin keyinkilər yigittinmu razi bolmaydu; bumu bimənilik wə xamalni կօջլօջանdək ixtur.

4:1 «Ularnı əzgənlərning küqlük yelənqüki bar idı» — baxqa birhil tərjimisi: «Ularnı əzgüqilər tərəptə küq bar idı».

4:5 Pənd. 6:10; 24:33

4:6 «Japa qekip Xamalni կօջլօջան oqumini toxkuzimən degəndin, qanggilini toxkuzup hatırjəmlikə bolux əladur» — 4-aytta mənpəət-abrū idaxnring bimənilik kərsitili; 5-aytta «Həqinəmə kilməymən, paydısı yok» degen hərulinlik pozitsiyini əyibləydi; 6-aytta bu ikki yolning otturidiki durus yolni kərsitili.

4:8 «Birsi yaloquz, tikəndək bolsimu, ...» — ibraniy tilida «Birsi yaloquz, ikkinqisi (ikkinqi adəm) yok bolqan հալա bolsimu,...». «U: «Mən bundak jalaplık ixləp, jenimdin zadi kimgə yahxilik կալdurımən?» — degənni sorimaydu» — bəzi baxqa tərjimilərda: «U: «Mən zadi kim üçün jalaplık ixləp, ez jenimdin yahxılıknı կալdurımən?» — dəp ekündü» deq okulidu.

4:14 «Gərqə u bu padixahtning padixahtlıkıda kəmbəqəl bolup tuqulqan bolsimu,...» — bu ayətning kaysi gəwdilik əhwalını kəsətkənlikli hazır bizə enik əməs.

4:16 «...yəni ularning aldida turoqan barlık pukralar» — «ular» degen kim? Bəlkim birinqi «keri» padixaht wə uningdin keyin təhtkə olturoqan yigitini kərsitxi mumkin. «barlık pukralar sanaksız bolsimu, birak ulardin keyinkilər yigittinmu razi bolməydi» — Sulayman məlum bir misal toqrułuk sezlawatidu. Bu «keri» padixaht, «yax yigit» Dawut padixahtka ohxitildi; birak dəl ularning əzinə kərsətməydi (Dawut zindanda yatmışdır). Gəpning poskallisi xuki, yurtnıng pikri tayanqıszdır; ikkinqi padixaht paşət bir məzgilla karxi elindi, birak həlk tezla uningdin yüz örüp, uning təhpisini untup, uni kollimidi. Bu bir bimənilik!

«Hekmət toploquqi»

Nəsihət – baxkläroqa ihlasmən kərünükxə tirixixtin həzi bol

5¹ Hudanıng əyigə baroqanda, awaylap yürgin; əhməklərqə kurbanlıqlarnı sunux üçün əməs, bəlki anglap boysunux üçün yekinqəlxək; qünki əhməklər rəzillik kılıwatğını bilməydu.

2 Aozzingni yenilik bilən aqma; kənglüng Huda aldida birnemini eytixkə aldimisun; qünki Huda ərxlərdə, sən yər yüzididursən; xunga səzliring az bolsun. **3** Qünki ix kəp bolsa qüxmə kəp bozoqandək, gəp kəp bolsa, əhməkninq gəpi bolup əhalid.

4 Huda oja kəsəm iqsəng, uni ada kılıxni keqiktürmə; qünki U əhməklərdin əhəzən almayıdu; xunga kəsimingni ada kılqın. **5** Kəsəm ipip ada kılmlıqandan kərə, kəsəm iqməsliking tütükərt.

6 Aozzing teningni gunahning ihiyyarıraq əqəmənmiş; pərixtə aldida: «Hata səzləp saldım» demə; nemixkə Huda geipingdin oqəzəplinip kolliring yasılənni əhalak kılıdu? **7** Qünki qüx kəp bolsa bimənilikmu kəp bolidu; gəp kəp bolsumu ohxaxtur; xunga, Hudadin körkən!

Nəpisi yaman mənsəpdarlar

8 Sən namratlarning ezilgənlikini yaki yərlik mənsəpdarlarining hək-adalətni zorawanlarqə kəyərip əqəmənlikini kərsəng, bu ixlardın həyran əhalidə; qünki mənsəpdardin yüksəri yənə birsi kəzənləktə; wə ulardinə yüksərisimə bardur. **9** Bırak nemila bolmisun yər-tuprak həmmə adəmgə paydılıktur; hətta padixaḥning əzizə yər-tuprakka tayinidu..

Pul

10 Kümüxkə amrak, kümüxkə əhanmas, baylıklarraqa amrak, ezi kirimiga əhanmas; bumu bimənilik. **11** Mal-mülük kəpəysə, ularni yegüçilərmə kəpiyidi; mal igisigə ularni kəzlep, ulardin əhəzən elixtin baxxa nemə paydısı bolsun?

12 Az yesun, kəp yesun, əməgəkqininq uyķusı tatlıktur; bıraq bayning toklukı uni uhhlatmas..

Baylıklarraqa baoqlik yənə bir bimənilik

13 Mən kuyax astida zor bir küləpətni kərdüm — u bolsimu, igisi əzigə ziyan yətküzidiqən baylıklarraqa toplaxtur; **14** xuningdək, uning baylıklarraqa balayı'apət tüpəylidin yokılıxidin ibarəttur. Undak adəmning bir oqlı bolsa, oqlining kəlioqa kəldurqəndək əhənemisi yok bolidu. **15** U apisining kərsikidin yalingaq qikip, kətkəndimə yalingaq peti ketidu; u əzinin jəpalık əməgikidin kəlioqa alojudək əhənemini epkətəlməydi. **16** Mana bumu eojir ələmlik ix; qünki u kəndək, kəlgən bolsa, yənə xundak ketidu; əmdi uning xamaloqa erixix üçün əməgək kılıqinining nemə paydısı? **17** Uning barlıq künənlridə yəp-iqkini əkarangoğulukta bolup, oqəxliki, kesəlliği wə hapılıği kəp bolidu.

5:1 «...əhməklərqə kurbanlıqlarnı sunux üçün əməs, bəlki anglap boysunux üçün yekinqəlxək» — bu nəsihətning mənisi kurbanlıqlar yahxi əməs, deqənlək əməs, əlwətə; pəkət kurbanlıknı əhməklərqə, bimənə sunmaslıq kerak, deqənlilik.

5:3 «... gəp kəp bolsa, əhməkninq gəpi bolup əhalidu» — bu səzlərdə kəzənə tutulmuşunu bəlkim əhməklərning bılıhudə kəsəm işidənlərinə boluxi mumkin.

5:4 Qəl. 30:3; Kən. 23:20

5:5 Kən. 23:20, 21

5:6 «pərixtə aliddə» — kəysi pərixtə? «Pərvərdigarning Pərixtisi» boluxi kərək. İbraniy tilida «əlqi» wə «pərixtə» deqənlər bir sez biliñənə ipadilinidu. Kahin həm pərixtə Hudanıng «əlqi»sidur («Mal.» 2:7ni kərüng).

5:7 Pənd. 10:19

5:8 «Sən namratlarning ezilgənlikini ... kərsəng, bu ixlardın həyran əhalidə;» — Sulayman padixaḥ ezi adil padixaḥ bolojını biliñ uning tewandiki əhatamnu-əhatam yərlik mənsəpdarlarining qırıqlıxını tizginliyəliyi qəqliktur.

5:9 «Bırak nemila bolmisun yər-tuprak həmmə adəmgə paydılıktur; hətta padixaḥning əzizə yər-tuprakka tayinidu» — İbraniy tilida bu ayətni qızıixin tas. Biżżejjad Sulayman adəmning dikkətini əhəzənətning qırıqlıxip kətkənlilikigə əməs, bəlki əng muhüməti, yəni Hudanıng yahxılığı (tupraktıki ziraətlər arklılıq bolovan yahxılığı) oja karatmakçı. Baxxa birhil tarjimişi: «Bırak omumun kılıp eytkəndə, ezi teriklik kılıdıqan padixaḥ zəminənə paydılıktur». Bu tarjiminin manası: «Zəminni baxxuridojan birisi bolsa (bolupmu padixaḥ ezi teriklikni qızıxa), bu bəribir əhəzənətsizliktin, kalaymikənqılıktın, həkimiyətsizliktin yahxi» degəndək. Okurmənlər baxxa tarjimilərinənə ugrixtixi mumkin.

5:12 «...bırak bayning toklukı uni uhhlatmas» — «bayning toklukı» bəlkim ikki bislik söz bolup: (1) uning baylikidin ansırxılırı; (2) ziyyadə kəp tamak yəp, həzimə bolmaslığını kərsitixi mumkin.

5:15 Zəb. 49:17-20

«Hekmət toploquqi»

Əmgəkning mewisidin huzur elix

¹⁸ Mana nemining yaramlıq wə güzel ikənlilikini kerdum — u bolsimu, insanning Huda uningoja təkdim kılajan əmrining hərbir künliridə yeyix, iqx wə kuyax astidiki barlık mehnətidin huzur elixtur; qünki bu uning nesiwisidur. ¹⁹ Huda hərbirsini bayılıqlarqa, mal-dunyaqa iğə boluxka, xuningdək ulardin yeyixkə, eż rizkini köbul kılıxka, eż əmgikidin huzur elixka tuyəssər kılajan bolsa — mana bular Hudanıng sowojitudur. ²⁰ Qünki u əmriddiki tez etdiqən künllri üstidə kəp oylanmaydu; qünki Huda uni könglining xadlıqliki bilən bənd kılıdu.

Həmmə adəm həyatning ləzzitini tetiyalmaydu

6 ¹Kuyax astida bir yaman ixni kerdum; u ix adəmlər arisida kəp kerülidu — ²Huda bırsigə bayılıqlar, mal-dunya wə izzət-hərmət təksim kıldı, xuning bilən uning eż köngli halıqinidin həqnərsisi kəm bolmidi; birak Huda uningoja bulardin huzur elixka tuyəssər kilmidi, bəlkı yat bir adəm ulardin huzur alidu; mana bu bimənilik wə eçir azabtur. ³Biriş yüz bala kerüp kəp yil yaxixi mümkün; birak uning yil-künllri xunqılık kəp bolsimu, uning jeni bəhtni kərmisə, hətta gərni kermigən bolsimu, tuoqulup qaqrəp kətkən bowak uningdin əwzəldür dəymən.. ⁴Qünki qaqrıqan bala bimənilik bilən kelidu, karangoçuluqta ketidu, karangoçuluq uning isminni kaplaydu; ⁵ U künnimü kermigən, bilmigən; birak həq bolmioqanda u birlinqisiga nisbatən aram tapkəndur..

⁶ Bərhək, həlikı kixi hətta ikki həssə ming yil yaxiqan bolsimu, birak bəhtni kərmisə, əhwali ohxaxtur — hərbir kixi ohxax bir jayoqa baridu əməsmu?

Jawabsız soallar

⁷ Adəmning tartkan barlıq japası eż aqzı üzündür; birak uning ixtihası hərgiz kanmayıdu.

⁸ Xundakta dana kixinin əhməktin nemə artukqılıkı bolsun? Namrat kixi baxqlılar aldida қandak mengixni bilgən bolsimu, uning nemə paydısı bolsun? ⁹ Kəzning kərüxi arzu-həwəsnin uyan-buyan yürüxidin əwzəldür. Bundaq kılıxmu bimənilik wə xamalni կօլոյօնdək ixtur.

¹⁰ Ətüp kətkən ixlarning bolsa allıkəqan nami bekitilip atalojan; insanning nemə ikənlilikimə ayan bolqan; xunga insanning ezidin կուրտlik bolqoqu bilən կարխixioqa bolmayıdu..

¹¹ Qünki gəp կաղա əpənə kəp bolsa, bimənilik xunqə kəp bolidu; buning insanoja nemə paydısı?.

¹² Qünki insanning əmriddə, yəni uning sayidək tezla etdiqən mənisiz əmriddiki barlık künllridə uningoja nemining paydılık ikənlilikini kim bilsün? Qünki insanoja u kətkəndin keyin kuyax astida nemə ixning bolidioqanlığını kim dəp berəlisün?.

Yənə birqənqə hekmət wə pakitlar — pakitlarqa yüzlinox kerək!

7 ¹ Yahxi nam-abroy kimmətlik tutiyadin əwzəl; adəmning olux künü tuqulux künidin əwzəldür.

^{5:18} Top. 2:10, 24; 3:12, 22; 9:7; 11:9

^{6:3} «hətta gərni kermigən bolsimu,...» — demək, u olməydi. Baxqa birhil tərjimi: «wə yaki dəpnə կիլմոյան bolsa,...».

^{6:5} Ayup 3:16; Zəb. 58:7-8

^{6:10} «Ətüp kətkən ixlarning ... allıkəqan nami bekitilip atalojan» — mənisi hərbir ix aldin'ala Huda taripidin bekitilgən bolsa kerək. «Insanning nemə ikənlilikimə ayan bolqan» — baxqa birhil tərjimi: «Insanning nemə ikənlilikimə bilingən (demək, Huda taripidin)» (xunga uning bilən կարխixi bilhüdilik). Birak ayətni insanning ajiz bəndə ikənlilikini təkitləydi, dəp karayıb.

^{6:11} «Qünki gəp կաղա əpənə kəp bolsa...» — muxu yərdə «gəp» insanning Huda bilən կարխixiojan gəplirini kərsətsə kerək. Baxqa birhil tərjimi: «qünki bihudilikni kəpəytidiojan ixlar keptur...»

^{6:12} Top. 8:7; Zəb. 144:4; Yak. 4:13, 14

^{7:1} Pənd. 22:1

«Hekmət toploquqi»

² Matəm tutux eyigə berix ziyapət-toy eyiga berixtin əwzəl; qünki axu yerdə insanning akiwiti ayan kılınıdu; tirkoloqlar buni köngligə püküxi kerək..

³ Ojəxlik külkidin əwzəldür; qünki qirayning pərrixanlıq bilən kəlb yahxilinidu.

⁴ Dana kixining kəlbini matəm tutux eyidə, biraq əhməkning kəlbini tamaxining eyididur.

⁵ Əhməklərning nahxisini angloqandın kərə, dana kixining tənbihini anglojin; ⁶ Qünki əhməkning kulkisi əzəməti astidiki yantaklarning paraslixidək, halas; bumu biməniliktür..

Insanning əzəməti kelidiqini qəkliktür

⁷ Jəbir-zulum dana adəmni nadanoqa aylanduridu,

Para bolsa kəlbni əhalak kılıdu.

⁸ Ixning ayiojı bexidin əwzəl;

Səwr-təkətlək roh təkəbbur rohətin əwzəldür.

⁹ Rohingda hapa boluxqə aldirima;

Qünki həpilik əhməklərning baoğrıda könüp yatidu.

¹⁰ «Nemixə burunki künflər hazırlı künflərdin əwzəl?» — demə; qünki sening bundak soriojining danalıqtın əməs.

Danalığın əzəməlliği

¹¹ Danalıq, mirasqa ohxax yahxi ix, kuyax nuri kərgüçilərə paydılıktır. ¹² Qünki danalıq pul panaq boloxandək, panaq bolidu; biraq danalığın əzəməlliği xuki, u eż igilirini həyatka erixtüridu.

¹³ Hudanıq kılqanlırını oylap kər; qünki U əgrı kılqanı kim tüz kılalısun?

¹⁴ Awat künidə həzur al; wə yaman künidimu xuni oylap kər: — Huda ularning birini, xundakla yənə birinim təng yaratkandur; xuning bilən insan ezi kətkəndin keyin bolidiojan ixlarnı bilip yetəlməydi.

«Kuyax astidiki» danalıq

¹⁵ Mən buning həmmisini bimənə künflərində kərüp yəttim; həkkaniy bir adəmning eż həkkaniylik bilən yokılıp kətkənlilikini kerdüm, xuningdək rəzil bir adəmning eż rəzilliliyi bilən əmrini uzarətqanlığını kerdüm. ¹⁶ Əzüngni dəp həddidin ziyyadə həkkaniy bolma; wə əzüngni dəp həddidin ziyyadə dana bolma; sən eż-əzüngni alakzadə kılmaqqimusən?. ¹⁷ Əzüngni dəp həddidin ziyyadə rəzil bolma, yaki əhmək bolma; eż əjiling toxmay turup əlməkqimusən..

7:2 Yh. 11:31

7:5 Pənd. 13:18; 15:31, 32

7:6 «Kazan astidiki yantaklarning paraslixidək...» — yantaklarning kəygən qəoşdiki awazı küqlük, biraq təpti intayın kıska.

7:6 Zəb. 58:9

7:7 «Jəbir-zulum dana adəmni nadanoqa aylanduridu,...» — jəbir-zulum yürgüzgən dana kixi eziñi ak-ķarını pərk etəlməydiqan nadan kılıdu. Baxka birhil tərjimi: «Jəbir-zulum yürgüzgü dana kixini sarang kılıdu, para bolsa uni təlwə kılıdu».

7:16 «Əzüngni dəp həddidin ziyyadə həkkaniy bolma; wə əzüngni dəp həddidin ziyyadə dana bolma;...» — Sulaymanning muxu gepidin heqkim: «Həkkaniylikning «artuk», «həddidin ziyyadə» dəydiqan dərijsi bolidu» dəp oylımışa kerək. Həkkaniylik degen həkkaniyliktür. Bu yerdə gəp həjyiyilik, kinayilik bilən eytılıqan. Halklıq söz «əzüngni dəp» — demək, həkkaniy bolmaqçı bolqan bu kixinin makşısı Hudanı tonux əmas, pəkət Hudanı bərikitigilə erixix degəndin ibarət, halas; 15-ayotta deyilən əhwalıja kariçanda, həkkaniy wə dana adamlarına pəkəlliklək uqrıxi mumkin. Undak əhvalda ular agaħħandurulmisa, «Nemixə bu külpatlar beşimqə qüxti» dəp «laħażda bolup ketkix» mumkin.

-Baxka birhil tərjimi: wə qüxənqisi: «Əzüngni həddidin ziyyadə həkkaniy kersətmə; wə əzüngni həddidin ziyyadə dana kersətmə. Əz-əzüngni əhalak kılmaqqimusən?».

-Yənə baxka birnəqqə hil qüxənqisumu bar.

7:17 «Əzüngni dəp həddidin ziyyadə rəzil bolma, yaki əhmək bolma;...» — heqkim Sulaymanning bu gepinin manisini: «Rəzillikning «normal» yaki «əkiligə sıojið» dəydiqan dərijsi bar» dəp oylımışa kerək. Bu gəp bəlkim alliqaqan rəzilliliq kətkən adəmlərgə karıtip kinayilik bilən eytılıqan boluxi mumkin. 15-ayottiki: «Rəzillik paydılık boluxi mumkin, rəzillikimni kəpəytiñən» degəngə karita, Sulayman bu agaħni koxup eytidu. Rəzil adəmlər bəribir olidu; biraq rəzil

«Hekmət toploqquqi»

¹⁸ Xunga, bu agahını qing tut, xuningdin u agahnimu kölungdin bərmigining yahxi; qünki Hudadin körkədioğan kixi hər ikkisi bilən utuqluk bolidu..

Adəmlər gunahkar boloqka, danalıq nahayiti zərürdүr

¹⁹ Danalıq dana kixinin bir xəhərni baxkəridioğan on həkümərandın ziyyadə küqlük kılıdu.

²⁰ Bərhək, yər yüzidə daim mehribanlıq yürgüzidioğan, gunah sadir kilmaydioğan həkkaniy adəm yoktur..

²¹ Yəna, həkkləarning həmmilə gəp-səzlirigə anqə dikkət kılıp kətmə; bolmisa, eż hizmətkaringning sanga lənət okuqanlığını anglap kəlrixing mumkin. ²² Qünki kənglüngdə, ezungningmu xuningçə oxhax baxkilaroja kəp kətim lənət kılqanlıkingni obdan bilsən.

Insanning danalıqının qəklikliyi

²³ Bularning həmmisini danalıq bilən sinap bakttım; mən: «Dana bolimən» desəmmu, əmma u məndin yırak idi. ²⁴ Barlık yüz bərgən ixlar bolsa əklimizdin yırak, xuningdək intayın sırlıktur; kim uni izdəp bilip yetəlisun?.

²⁵ Mən qin kənglümdin danalıq wə əkliy bilimni bilixkə, sürüxtürükə wə izdəxkə, xundakla rəzillikning əhməklikini, əhməklikning təlwilik ikənlilikini bilip yetixkə zehnimni yiədim..

²⁶ Xuning bilən kengli tor wə kiltək, kolları asarət bolğan ayalning əlümən aqqıq, ikənlilikini baykıdim; Hudani hursən kılıdioğan kixi uningdin eżini қaqurudu, birək gunahkar adəm uningoja tutulup kəlidü..

²⁷ Bu baykəjanlırimoja қara, — dəydu hekmət toploqquqi — pakitlarnı bir-birigə baqlap selixturup, əkil izdimidim; ²⁸ menin kəlbim uni yənilə izdiməktə, birək tehi tapalmidim! — Ming kixi arisida bir durus ərkəknıaptım — birək xu ming kixi arisidin birmu durus ayalni tapalmidim..

²⁹ Mana kərgin, menin baykəjanlırim pəkət muxu birlə — Huda adəmni əslı durus yaratkan; birək adəmlər bolsa nuroqunlioğan hıylə-mikirlərni izdəydu.

Birnəqqə nəsihətlər

8 ¹ Kim dana kixigə təng kelələydi? Kim ixlarnı qüxəndürüxi bilidu? Kixinin danalığı qırayıni nurluk kılıdu, yüzining sürinini yorutidi.

² Padixaḥning pərmanioja қulak selixingni dəwət kılımən; bolupmu Huda aldida iqtən kəsəm tüpəylidin xundak kılıqin.. ³ Uning aldidin qıkıp ketixkə aldirima; yaman bir dəwani kəllaxta

adəmlər bunda kınayılık gəpni köbul kilsə, həq bolmioqanda xu yol bilən ularning bexioja qüxicioğan jaza tehimu awup kətməydi.

-Yəna baxka birnəqqə hil qüxənqisimu bar.

7:18 «...hər ikkisi bilən utuqluk bolidu» — demək, Hudadin körkədioğan adəm Sulaymanning yüksərik 16-17-ayəttiki ikki aghaşlandırxı bilən azduruxtin kütulidü.

-Yəna baxka birnəqqə hil qüxənqisimu bar.

7:20 1Pad. 8:46, 47; 2Tar. 6:36; Pend. 20:9; 1Yuhu. 1:8

7:24 «intayın sırlıq» — ibraniy tilida «qongkur, qongkur» dəp ipadilinidu.

7:25 Top. 1:17; 2:12

7:26 Pend. 5:3; 6:24-35; 7:6-27; 22:14

7:28 «Ming kixi arisida bir durus ərkəknıaptım — birək xu ming kixi arisidin birmu durus ayalni tapalmidim» — bu bayan bizgə Sulaymanning əzinin keyinkı hayatının kəndak bolıdoğanlıq toqıruluk həwər bilən təminləydi. Uning kız-ayallar toqıruluk bolğan həwəri nadir kalgən? U kəndaktu «ming ayal» bilən tonuxkanmu? Təvrəttiki «Padixaḥalar» kışmidin bilimizki, uning nuroqunlioğan ayal-kenizəkləri bar idi wə ularning təsiri bilən əhirida Hudaning yoldıdin yıraklıxip, bütərəslilikə alındıq kətənidi.

8:2 «bolupmu Huda aldida iqtən kəsəm tüpəylidin xundak kılıqin» — bu kəsəm padixaḥning Huda aldida iqtən kəsimi (adıl, bitərəp bolux üçün) bolsa kerək; bəzi alımlar, kəsəm pukralarningki (padixaḥka sadık bolux üçün), dəp karaydu.

8:2 Pend. 24:21

«Hekmət toploquqi»

qing turma; qünki padixah nemini halisa xuni ķılıdu..⁴ Qünki padixahning səzi həkuktur; kim uningoja: «Əzliri nemə ķılıla?» — deyəlisun?⁵ Kim padixahning pərmanını tutğan bolsa həq yamanlıknı kərməydu; dana kixining kengli həm pəytni həm yolni pəmliyələydi.

⁶⁻⁷ Qünki hərbir ix-arzuning pəyti wə yoli bar; insan keyinkı ixlarnı bilmigəqkə, uning dərd-əlimi əzini ķattık basidu. Kim uningoja կandak bolidiojanlıknı eytalısun?

⁸ Həqkim əz rohıja igə bolalmas, yəni həqkimning əz rohını ezidə қaldurux həkukü yoktur; həqkimning elüx küninizi ez kolida tutux həkukü yoktur; xu jəngdin ķeqixka ruhsət yoktur; rəzillik rəzillikka berilgүilərni kutkuzmas..

Bəzi bılıhudə baxka ixlər

⁹ Bularning həmmisini kerüp qıktım, xundakla kuyax astida ķilinojan hərbir ixtə, adəmning adəm üstigə həkük tutkənlilik bilən ularoja ziyan yətküzidiojan muxu wakitka kengül koydum.
¹⁰ Xuningdək rəzillərning dəpnə ķilinojanlıknı kərdüm; ular əslidə mukəddəs jaydo kirip-qıkip yürətti; ular mukəddəs jaydin qıçıpla, rəzil ixlarnı ķilinojan xu xəhər iqidə mahtilidu tehi! Bumu biməniliktur!

¹¹ Rəzillik üstidin həküm tezdir bəja kəltürülmigəqkə, xunga insan balılırinə kengli rəzillikni yürgüzükə pütünləy berilip ketidu.

¹² Gunañkar yüz ketim rəzillik kılıp, künlərini uzartsımu, Hudadin korkidiojanlarning əhwali ulardin yahxi bolidu dəp bilimən; qünki ular uning aliddə körküdü.¹³ Bırak rəzillərning əhwali yahxi bolmayıdu, uning künləri sayidak tezla etüp, künləri uzartılmayıdu, qünki u Huda aliddə körkməydu..

¹⁴ Yər yüzidə yürgüzülgən bir bimənilik bar; bexiqə rəzillərning ķiləjini boyiqə kün qüxicidiojan həkkəniy adəmlər bar; bexiqə həkkəniy adəmlərning ķiləjini boyiqə yahxılıq qüxicidiojan rəzil adəmlərəm bar. Mən bu ixnimə bimənilik dedim.¹⁵ Xunga mən tamaxini təriplidim; qünki insan üçün kuyax astida yeyix, iqix wə həzur elixtin yahsi ix yoktur; xundak kılıp uning əmgikidin bolojan mewə Huda təkədim ķilinojan kuyax astidiki əmriniring barlıq, künləridə eziqə həmrah bolidu.

¹⁶⁻¹⁷ Kenglüməni danalıknı wə yər yüzidə ķilinojan ixlarnı bilip yetix üçün կoyojanda, xundakla Huda ķiləjən barlıq ixlarnı kərginimdə xuni baykıdim: — İnsan hətta keqə-kündüz kezlinrigə uyuknı kərsətməsim, kuyax astidiki barlıq, ixni bilip yetəlməydi; u uni qüixinikə կanqə intilsə, u xunqə bilip yetəlməydi. Hətta dana kixi «Buni bilip yəttim» desim, əməliyəttə u uni bilip yətməydi.

8:3 «Uning padixahning aliddin qıkip ketixkə aldirima» — bu söz bəlkim padixahka karxi qırix, yəki uningdin razi bolmasılık tooruluk bir ağahlandurux boluxi mümkün. «yaman bir dəwani kollaxta qing turma» — baxka birhil tərjimi: «(padixahning) ixi sanga eçir kəlsimə ada kılıxni keşkirtmə».

8:5 Rim. 13:3

8:6-7 Top. 6:12

8:8 Ayup 14:5; Zəb. 39:5-6

8:9 «Bularning həmmisini kerüp qıktım... ularoja ziyan yətküzidiojan muxu wakitka kengül koydum» — bu ayətning baxka birnəqqa hil tərjimi: «Bularning həmmisini kerüp qıktım, xundakla kuyax astida ķilinojan hərbir ixtə kengül koydum; adəmning adam üstigə həkük tutuxining əziga ziyan yətküzidiojan wakti bar» yəki «Bularning həmmisini kerüp qıktım, xundakla kuyax astida ķilinojan hərbir ixtə kengül koydum; adəmning adəm üstigə həkük tutuxining ularoja (baxka adəmlərə) ziyan yətküzidiojan wakti bar».

8:10 «...xu xəhər iqidə mahtilidu» — bəzi kədəmkı keşkirlərində: «mahtilidu» deyənən ornida «untulidu» deyən söz təpildi. Biz aləqan nusha aldi-kayni sezlərgə bağlılığunu dayımız.

8:12 «Gunañkar ... künlərini uzartsımu» — bəzi gunañkar məlum jəhəttin eytkəndə, puli yaki baxka amalıqə tayinip, «künlərini uzartıdu». Bu əhəmiyətli, əlavətə.

8:12 Zəb. 37:7-12, 18-20; Pənd. 1:33; Yəx. 3:10

8:13 «...uning künləri sayidak tezla etüp, künləri uzartılmayıdu» — yənə birhil tərjimi: «...u künlərinə sayını uzartımdək uzartmayıdu».

8:15 Top. 2:24; 3:12, 22; 5:18; 9:7

8:16-17 «kenglüməni danalıknı wə yər yüzidə ķilinojan ixlarnı bilip yetix üçün կoyojanda... əməliyəttə u uni bilip

«Hekmət toploquqi»

Huda bizgə dostmu, düxmənmu? – əlümgə yüzinlinix

9¹ Mən xularning həmmisini eniklax üçün kəngül köydim; xuni baykiday, məyli həkkaniy kixi yaki dana kixi bolsun, xundakla ularning barlıq kılıoqlanlıri Hudanıng kolididur, dəp baykiday; insan əzığa muhəbbət yaki nəprətning kelidiqanlığını həq bilməydi. Uning aldida hərkəndək ix boluxi mumkin. ² Həmmə adəmgə ohxax ixlər ohxax peti kelid; həkkaniy wə rəzil kixigə, mehriban kixigə, pak wə napak, qurbanlıq kılıoqları wə qurbanlıq kılımioqları ojumu ohxax kismət bolidu; yahxi adəmgə kəndak bolsa, gunahkarəqə xundak bolidu; kəsəm iqtüqigə wə kəsəm iqxıxtın körkəküqiqimətini ohxax bolidu.³ Mana həmmigə ohxaxla bu ixning kelidiqanlığı kuyax astidiki ixlər arısında külpətlək ixtur; uning üstügə, insan balilirinə kəngülləri yamanlıkkə tolqan, pütün həyatida kənglidə təlwilik turidu; andin ular eləgnərlərə koxulidu.

⁴ Qünki tiriklərgə koxulqan kixi üçün bolsa ümid bar; qünki, tirik it eləgən xirdin əla. ⁵ Tiriklər bolsa əzlirining elidiqanlığını bilidu; birək əlgənlər bolsa həqnəminə bilməydi; ularning həq in'ami yənə bolmayıdu; ular hətta adəmning esidin kətürülüp ketidu, kayta kəlməydi.

⁶ Ularning muhəbbəti, nəpriti wə həsəthorlukımı allıkəqan yokalojan; kuyax astida kiliqan ixlərning həqkəysidin ularning mənggügə kayta nesiwisi yoktur.

Əlümgə yüzləngəndə kılıqli bolidioqlan əməliy ixlər

⁷ Baroqin, neningni huxallıq bilən yəp, xarabingni huxhuyluk bilən iqtin; qünki Huda allıkəqan mundak kılıxingdin razi bolqan. ⁸ Kiyim-keqəkliring hərdaim ap'ak bolsun, huxbu yəp bekingdin kətmisun..

⁹ Huda sanga kuyax astida təksim kılıqan bimənə əmrüngning barlıq künləridə, yəni bimənilikdə etküzgən barlıq künləringdə, səyümlük ayaling bilən billə həyattın həzur aloqin; qünki bu sening həyatinqidiki nesiwəng wə kuyax astidiki barlıq tartən jəpəyinqning əjrider. ¹⁰ Kolung tutkənni barlıq küküng bilən kılıqin; qünki sən baridioqlan təhtisarada həq hizmət, məksət-pilan, bilim yaki hekmət bolmayıdu.

Danalıq wə tasadipiylik

¹¹ Mən zehnimni yioqip, kuyax astida kərdumki, musabıkıda ojəlibə yəltapanoja bolmas, ya jəngdə ojəlibə palwanoja bolmas, ya nan dana kixigə kəlməs, ya baylıklar yorutulqanlar oja kəlməs, ya iltipat bilimliklərgə bolmas — qünki pəyt wə tasadipiylik ularning həmmisigə kelidu. ¹² Bərhək, insanmu eəz wakğıt-saitini bilməydi; beliklər rəhimsiz toroja elinoqandək, kuxlar tapan-tuzakka ilinoqandək, bular oja ohxax insan baliliri yaman bir kündə tuzakka ilinidu, tuzak bəxiqə qüxicidu.

Danalıqning etiwarlanmaslılığı

¹³ Mən yənə kuyax astida danalıqning bu misalını kərdum, u meni qongkər təsirləndirdi;

¹⁴ Kiçik bir xəhər bar idi; uningoja karxi böyük bir padixaq qikip, uni korxap, uningoja hujum kılıdioqlan yooqan potəylərni kurdı. ¹⁵ Biraq xəhərdin namrat bir dana kixi tepilip kəldi; u uni eəz danalıq bilən kutuldurdu; biraq keyin, həqkim bu namrat kixini esigə kəltürmədi.

¹⁶ Xuning bilən mən: «Danalıq küq-kudrəttin əwzəl» — dedim; biraq xu namrat kixinin danalıq keyin kəzgə ilinmaydu, uning səzləri anglanmaydu.

— okurmonları bu ikki ayətning birnaqqə baxşa hil tərjimilirini uqrıtıcı mumkin.

9:1 «...insan əzığa muhəbbət yaki nəprətning kelidiqanlığını həq bilməydi» — demək, «Huda uni seyid yaki uningoja nəprətnilidir. Həq insan bilməydi». Bəzi alimlər: «insan əzidə (bolupmu eojir künlər bəxiqə qüxkəndə) nemining bolidioqlanlıq, yaki muhəbbət yaki nəprətning bolidioqlanlığını bilməydi» dəp xərh beridur.

9:2 Zəb. 73:12-14

9:8 «Kiyim-keqəkliring hərdaim ap'ak bolsun» — demək, kiyim-keqəkliring hərdaim pakız bolsun.

9:15 «...dana kixi tepilip kəldi; u uni eəz danalıq bilən kutuldurdu; ... keyin, həqkim bu namrat kixini esigə kəltürmədi» — Elixə pəyoğamber bilən Yərəmiya pəyoğamber buning oja obdan misal bolidu («2Pad.» 6-8-bablar, «Yər.» 27:12ni kərung).

9:16 Pənd. 21:22; 24:5; Top. 7:19

«Hekmət toploquqi»

Danalık, əhməklilik, gunah, təlwilik

¹⁷ Dana kixining jimjilikta eytən səzləri əhməklər üstdin həkük sürgüqining warkırxalridin enik anglinar.

¹⁸ Danalıq urux қoralliridin əwzəldur; birək bir gunahkar zor yahxılıkni ħalak kılıdu.

Əkil beridiojan bəzi hekmətlər

10¹ Huddi əlük qiwılınlar əttarning ətirini sesitiwetidioandək, azrakkiñə əhməklilik tarazida danalıq wə izzət-hərməttinmu eçir tohtaydu.

² Danalıqning kengli ongoja mayıl, əhməkningki soloja..

³ Əhmək kixi hətta yolda mengiwatqandimu, uning əkli kəm boloqaqka, u əhmək ikənlilikini həmmigə ayan kılıdu.

⁴ Həkümətdarning sanga aqqikı kəlsə, ornungdin istepə bərmə; qünki tinq-səwriqanlıq hata-səwənliliktin bolojan zor həpililikni tinqitidu.

⁵ Kuyax astida yaman bir ixni kərdumki, u həkümətdardin qıqcan bir hata ixtur — ⁶ əhməklər yukiri mənsəptə, xuning bilən təng baylar pəs orunda olturidu; ⁷ mən küllarning atka mingənlikini, əmirlərning küllardək piyadə mangoşanlığını kərdum.

Turmuxta ugraydiojan hətərlərgə danalıq kerək

⁸ Orini koliojan kixi uningoja yikilixi mumkin; tamni buzojan kixini yılan qeqixi mumkin; ⁹ tax-larnı yətkigən kixi tax təripidin yarilinixi mumkin; otun yaridiojan kixi həwpkə ugraydu.

¹⁰ Palta gal bolsa, birsi tıqını bilimisə, paltini kütqəp qepixkə toqra kelidu; birək danalıq adəmni utuk-muwəppəkçiyətəkə erixtiridu.

¹¹ Yılan oynitilmay turup, yilanqını qakşa, yilanqıja nemə payda?.

Danixmənələr wə əhməklərning ix-sezli

¹² Dana kixining səzləri xəpkətlilik; birək əhməkning ləwləri əzinə yutidu. ¹³ Səzlərininə bexi əhməklilik, ayoji rəzil təlwilik; ¹⁴ əmma əhmək yənilə gəpni kəpəytidu. Birək həqkim kalgüsini bilməydi; uningdin keyinkı ixlərni kim uningoja eytalısun?

¹⁵ Əhməklər japası bilən əzlərini upritidu; qünki ular hətta xəhərgə baridiojan yolnimu bilməydi.

Əhmək həkümədlərarning qatakları

¹⁶ I zemin, padixahıng bala bolsa, əmirliring səhərdə ziyanət etküzsə, ħalingəja way!.

¹⁷ I zemin, padixahıng metiwrəning oqlı bolsa wə əmirliring kəyp üçün əməs, bəlkı əzinə kūwwətləx üçün muwapik waktida ziyanət etküzsə, bu sening bəhting!.

^{10:2} «Danalıqning kengli ongoja mayıl» — koralni tutup, əzinə koojdax təripidur.

^{10:6} «əhməklər» — ibranı tilida «əhməklilik» dəp elinojan.

^{10:7} «mən küllarning atka mingənlikini... kerdum» — Pələstində kona zamanlarda atka minix pəkət abroyulk kixilərgila mansup idi.

^{10:8} «tamni buzojan kixi...» — yaki «qıtını buzojan kixi...».

^{10:8} Pənd. 26:27

^{10:11} «yilanqı» — nəy qelip yilanni oynatkuqi adəm. «yilanqını qakşa...» — yaki «həknı qakşa...».

^{10:16} Yəx. 3:3, 4; Hox. 13:11; Am. 6:4

^{10:17} «...əzinə kūwwətləx üçün muwapik waktida ziyanət etküzsə,...» — yaki, «...əzinə tutup muwapik waktida ziyanət etküzsə,...». «...wə əmirliring kəyp üçün əməs... ziyanət etküzsə, bu sening bəhting!» — baxqa birləşdirilmişisi: «...wə əmirliring məst bolux üçün əməs, bəlkı salmaklıq bilən ez waktida ziyanət etküzsə, bu sening bəhting!».

«Hekmət toploquqi»

Yənə hekmətlər

¹⁸ Hər unluqtın əyning torusı oqlay dəp ələdi; kollarning boxluğının əydi yamojur etidi.

¹⁹ Ziyapət külkə üqün təyyarlinar, xarab həyatni hux kılardı; lakin pul həmmət ixni həl kılardı!

²⁰ Padixahka lənat kılma, hətta oyungdimu tillima; hujrangdimu baylarnı tillima; qünki asmandıki bir kux awazingni taritidu, bir ənat igisi bu ixni ayan kılıdu..

Birnəqqə əməliy nəsihat

11 ¹Nanlıringni sularoqa əwət; kəp künldərin keyin uni kaytidin tapisən..

²Bir ülüxni yəttə kixigə, səkkizigimu bərgin; qünki yər yüzidə nemə yamanlık bolidiojanlığını bilməysən..

³Bulutlar yamojuroja tolojan bolsa, əzllarını zemin üstügə boxitidu; dərəh ximal tərəpkə ərəlsə, yaxı jənub tərəpkə ərəlsə, əks tərəpkə qüxkən bolsa, xu yərdə kəlididu.

⁴Xamalni kəzitidiojanlar terikqılık kilmaydu; bulutlar oja karaydiojanlar orma ormaydu.

⁵Sən xamalning yolunu bilmiginingdək yaxı boyida barnıng əhamilisining ustıhanırının baliyatkuda əndək, əsidiyojanlığını bilmiginingdək, sən həmməmini yaslıquqi Hudanıng ələqinini bilməysən..

⁶Səhərdə urukungni teriqin, kəqtimu əkolungni ixtin əldürme; qünki nemə ixning, u yaxı bu ixning paydılık bolidiojanlığını wə yaxı hər ikkisining oxhaxla yahxi bolidiojanlığını bilməysən.

Hayat künlərini etiwar lax kerək, ihlas mən boluxi kerək!

⁷Nur xerin bolidi, aptapni kərəxmu həzurluk ixtur. ⁸Xunga birsi kəp yil yaxıqan bolsa, bularning həmməsindən həzur alsun. Həlbuki, u yənə ərəngələk künlərini esidə tutsun, qünki ular kəp bolidi; kəlgüsidi kılarning həmməsi biməniliktur!

⁹Yaxlıkingdin həzur al, i yigit; yaxlıking künləridə kənglüng əzünggə huxallıqni yətküzgəy; kənglüng halıqını boyiqə wə kəzliring kərgini boyiqə yürgin; biraq xuni bilginki, bularning həmməsi üçün Huda seni sorakqa tartidu. ¹⁰Əmdi kənglüngdin oqəxlikni elip taxla, tenindin yamanlıqni neri əl; qünki balılık wə yaxlıkmu biməniliktur.

Səzning dawami

12 ¹Əmdi yaman künlər bexingoja qüxmigüqə, xundakla sən: «Bulardin həq həzurum yoktur» degən yillar yekin laxmioquqə yaxlıkingda Yaratkuqingni esingdə qing tut; ²quyax, yorulkük, ay wə yultuzlar ərəngələkli xip, yamojurdın keyin bulutlar kaytip kəlmigüqə uni esingdə tutkin.. ³Xu künü «eyning kəzətqılıri» titrəp ketidu; palwanlar egilidu, əzgəqilər azılığının tohtap ələdi, derizilərin sirtka ərap turoquqlar oqulalixip ketidu; ⁴koqioqa

10:20 Mis. 22:28

11:1 «Nanlıringni sularoqa əwət... uni kaytidin tapisən» — bu ayət bəlkim dengiz sodisini kersitixi mumkin; təwəkkülqiling ənənə qong bolsa, paydisimu xunqə kəp bolidi; gəpning yənə hər hillə kəqmə mənilirə boluxi mumkin. Baxka birhil tərjimi: «Neninqni sular (dengizlər) üstügə taxla».

11:2 «Bir ülüxni yəttə kixigə, səkkizigimu bərgin; qünki yər yüzidə nemə yamanlık bolidiojanlığını bilməysən» — bəzi alimlər, bu ayətmə sənət-təjarəti kersitidu, dəp ərap yaxı. Xuningdak uning birnəqqə kəqmə mənilirəmə bolusə kerək.

11:2 2Kor. 9:10

11:5 «xamalning yolu...» — ibraniy tilida «xamal» wə «roh» bir səz bolup, Sulayman muxu ayəttə əhamilinə baliyatkuda apirdə bolidiojanlılığı, əsidiyojanlıqının həmməsi Hudanıng Rohi arkılığının bolidiojanlığını puritip kersitidu (Injil, «Yh.» 3:1-8-nimən köründü).

11:5 Yh. 3:8

12:2 «yamojurdın keyin bulutlar kaytip kəlmigüqə» — yaxı «yamojurdın keyin bulutlar yokmioquqə».

12:3 «eyning kəzətqılıri» — adəmning kapaklılarını, «palwanları» — Adəmning mərilirini, «əzgəqilər» — Qıxlarnı,

«Hekmət toploquqi»

karaydiojan iixklər etilidü; tügmənning awazı pəsiydu, kixilər կuxlarning awazini anglisila qoqüp ketidü, «nahxiqi kızlar»ning sayraxlıri sus anglinidü;⁵ kixilər egizdin korkıldı, koqılarda wəhimilər bar dəp korküp yürüdü; badam dərihi qıqakləydu; qekətkə adəmgə yük bolidü, xindir mewisi solixidü; qünki insan mənggülü makanişa ketidü wə xuning bilən təng, matəm tutkuqlar koqida aylinip yürüdü;⁶ kümüx tana üzülgüqə, altun qınə qekiloquqə, aptuwa bulak yenida parə-parə boloquqə, kuduktiki qak kardin qikķuqə,⁷ topa-qang əslı turşukka käytküqə, roh eżini bərgən Hudaşa käytküqə — Uni esingdə tutkın!.

⁸ Bimənilik üstigə bimənilik!» — dəydu həkmət toploquqi — «Bimənilik üstigə bimənilik! Həmmə ix biməniliktur!».

Hulasə

⁹ Xuningdək, həkmət toploquqi dana bolupla kalmaстin, u yənə həlkə bilim eğitətti; u oylıniп, kəp pənd-nəsihətlərni tarazıja selip, rətləp qıktı.¹⁰ Həkmət toploquqi yekimlik səzlərni tepixkə intilgən; uxbu yezilojını bolsa durus, həkikət səzləridin ibarəttür.¹¹ Dana kixininə səzləri zihləkə ohxaydu, ularning yiojindisi qing bekitilgən mihtəktür. Ular Birlə Padiqi təripidin berilgəndür.¹² Uning üstigə, i oqlum, bulardın sirt hərkəndək yezilojanlardın pəhəs bol; qünki kəp kitablarning yezilixining ayioji yok, xuningdək kəp eginix tənni upritidu..

Ahirki dəwət

¹³ Biz pütün ixşa dikkət kılıyli; Hudadin korkğun wə uning əmr-pərmanlıroja əmal kılıojin; qünki bu insanning toluk məjburiyyitudur;¹⁴ qünki adəm kılıjan hərbir ix, jümlidin barlıq məhpipy ixlər, yahxi bolsun, yaman bolsun, Huda ularning sorikini kılıdu..

«derizilərdin kariojuqları» — Kəzərnə kərsitixi mumkin. Keyinki ayətlərdiki bir qatar ohxitixlarmu kərilikni kərsitidü.

^{12:4} «nahxiqi kızlar» — կuxlarnı kərsitix ehtimallılıq bar.

^{12:5} «qekətkə adəmgə yük bolidü» — yaki «qekətkə eżini sərəp mangidu». «xindir mewisi» — muhəbbatni kozəydiyojan mewa idi. Uning «solixip kətənlik» bəlkim jinisini mühəbbətnəng suslaşxanlığını kərsitixi mumkin.

^{12:6} «kuduktiki qak» — kuduktur su qikiridiyan qaknı kərsətsə kerək.

—«Kümüx tana (rixta)», «saltıq qınə», «aptowa» wə «qak»larning tanning կaysı aza-funksiyilirini kərsitidiojanlı buningda eniç deyilmigan; birak omumiy mənisi eniqtur — bədənning hərbir güzəllik-kabiliyyiti zavalşa yüzlidü.

^{12:7} Yar. 2:7; 3:19; Qol. 16:22

^{12:8} Zəb. 62:9; 14:4; Top. 1:2

^{12:9} 1Pad. 5:26

^{12:12} «...i oqlum, bulardın sirt hərkəndək yezilojanlardın pəhəs bol» — baxşa birhil tərjimi: «... i oqlum, bulardın agah-sawak aloqin». Birak bizningqə bu ayəttə Sulayman «Birlə Padiqi (demək, Hudadin) təripidin berilgən» barlıq mukəddəs yazmalarını kərsitidü.

^{12:13} «Biz pütün ixşa dikkət kılıyli» — yaki «Biz pütün ixni anglidük». «bu insanning toluk məjburiyyitudur» — ibraniy tilidə: «bu insanning barlıkjidor» deyilidü. Buning toluk mənisi bəlkim: «Hudadin korküp, uning əmr-pərmanlıroja əmal kıl» — bu Hudanıng insanda bolovan məksitidur, degəndək boluxi mumkin.

^{12:13} Kan. 6:2; 10:12; Pənd. 3:7

^{12:14} 1Kor. 4:5; 2Kor. 5:10

«Hekmət toploquqi»

Қoxumqə sez

Sulaymanning «əhlakiy qüxkünlük»i

Məzkur kitabning guvahlılığı boyiqə (2:8) Sulayman u kitabni yazojan qaojda kəp ayal-kenizəklərni ez əmriga aloşanidi. Uning xundak ələqəsi Təwrattiki «Qan.» 17-babta padixahlar tooruluk pütülgən pərmanlar oja mutlak hilap idi. Biz munasiyatlık ayətlərni nəkəl kəltürümüz:

«Sən Pərvərdigar Hudaying sanga təkdim kılıdi ojan zeminoja kirip uni igiligəndə, xundakla uningda turoqanda: «Mən ətrapimdiki əllərningkidək eziungə bir padixah, tiklimaqsimən» desəng, xu qaojda sən eziungə pəkət Pərvərdigar Hudaying tallayıqonını tikləsən; üstüngə ərinək bolmiojan qət'əllikni bekitməsliking kerək. Padixah, bolsa əzi üçün atlarnı kəpəytməslikli yaki atlarnı kəpəytimən dəp həlkni Misiroja կayturmaslıqliki kerək; qünki Pərvərdigar silərgə: «Sılər xu yol bilən hərgiz kaytmaslıqlıqlar kerək» deyənidir.

Padixah kəp ayallarnı ez əmriga almaslıqliki kerək; bolmisa uning kəngli ezip ketixi mümkün. U əzi üçün altun-kümüxnı kəpəytməslikli kerək.

Padixahlıq təhtiga oltuqinida u əzi üçün Lawiy kahinlarning aldida muxu қanunni bir dəptərgə kəqürüp pütüxi kerək. Xu dəptər uning yenida daim boluxi wə uni əmrining barlık künfləridə okuxi kerək; xundak ələqəsi Pərvərdigar Hudasinin körküp, muxu қanununing səzləri wə bəlgilişlərini tutup ular oja əməl kılıxni əginidir. Xundakla uning kəngli ərinək daxlıları aldida həkawurlıxip kətməydu, bu əmrlərdin ong ya soloja qətnəp kətməydu wə xuningdək Israil arısında uning wə oqullurining padixahlıq künfləri kəp bolidu».

Biz bu ajayib əmrlərni Təwrattiki «1Pad.» 10-11-bablarda hatirləngən Sulaymanning hayatıdiki bəzi tərəpləri bilən selixtursaşmu bolidu. Astioja sizilojan səzlərgə diqqət kılınır. Yukarıdakı səzlər bilən selixturuqasılın.

«Sulayman oja hər yili keltürüləngən altunning əzi 666 Talant (22 Tonna) idi... Sulayman padixah, 200 qong siparnı sokturdı wə hər sipar oja 600 xəkəl altun ketti; xundakla 300 kalkənni yapıplaklanojan altundın yasidi; hərbir kalkənni yasaxka üq mina altun ixlitildi; padixah ularını «Liwan Ormini sariyi» oja esip köydi.

Padixah pil qıxliridin qong bir təhtni yasap, uni tawlanojan altun bilən əkəplətti...

Sulayman padixahning barlık jam-piyalılırı altundın yasalojan; «Liwan Ormini Sarayı»diki barlık əqəm-kuqılar tawlanojan altundın yasalojan; ularning heqkaysisi kümüxtin yasalmiojan; Sulaymanning künfləridə kümüx heqnemigə ərziməyətti. Qünki padixahka karaxlıq dengizdə yürüdi ojan, Hıramning kemilirigə əkəplənən «Tərəix kemə» ətritimi bar idi; «Tərəix kemə» ətriti üq yilda bir ketim kelip altun-kümüx, pil qıxliri, maymunlar wə tozlarını əkelətti.

Sulayman padixah yər yüzidiki barlık padixahlardın baylıqta wə danalıqta üstün idi. Huda Sulaymanning kəngligə salojan danalıqni anglax üçün yər yüzidikilər həmmisi uning bilən didarlıxıx arzusı bilən kelətti. Kəlgənlərning həmmisi ez sowoçitini elip kelətti; ular kümüx əqəm-kuqılar, altun əqəm-kuqılar, kiyim-keçəklər, dubuloja-sawutlar, tetitkular, atlar wə keçirlərni elip kelətti. Ular hər yili bəlgilik miqdarda xundak kılattı.

Wə Sulayman jəng harwiliri wə atlıq əskərlərni yıldı; uning 1400 jəng harwisi, 12000 atlıq əskəri bar idi; u ularını «jəng harwisi xəhərləri» gə wə əzi turidi ojan Yerusalemə oja orunlaştı.

Padixah Yerusalemda kümüxnı taxtək kəp kıldı...

«Hekmət toploqquqı»

Sulayman alojan atlar Misirdin wə Kuwədin idi; padixaħning tijarətqılıri ularni kuwədin bekitilgən bahada alatti. Misirdin elip kəlgən bir jəng hərwisining bahası 600 kümüx tənggə, hər at bolsa 150 tənggə idi; wə ular yənə Hıttiylarning padixaħlıri həm Suriyə padixaħlıri üqünmu ohxax bahada elip qıktı....

(Təwəndiki ayətlərdə hatırıləngən həmmə ixlar «Qanun xərəhi»diki əmrlərgə hilap)

(11-bab) «Lekin Sulayman padixaħning kengli Pirəvnning kızidin baxka kəp qət'əllik ayallaroqa, jümlidin Moabiy, Ammoniy, Edomiy, Zidoniy, Hıttiy ayallirioqa qüxkənidir. Pərvərdigar əslidə muxu əller toopruluk Israillarоqa: «Ularning kızılarını izdəp barmanglar, wə ularni silərningkilərgə kirgüzmənglər; qünki ular qoқum kengülliringlərni əz məbdulrioqa azduridu» dəp agaħlanduroqan. Birak Sulaymanning kengli dəl xularqa baqlandı. Uning yəttə yüz ayali, yəni hanixi wə üq yüz keniziki bar idi; uning ayalliri uning kenglini azdurup buruwətkənidi.

Kundak boldiki, Sulayman yaxanoqanda, uning ayalliri uning kenglini baxka ilahlarоqa azdurup buruwətti; xuning üqün uning kengli atisi Dawutningkidək Pərvərdigar Hudasiоja mutlək sadık bolmido.

Xunga Sulayman Zidoniylarning məbudi Axtarotni, Ammoniylarning yirginqlik məbudi Milkomni izdidi; xuning bilən Sulayman Pərvərdigarning nəziridə rəzlilik kıldı; u atisi Dawuttek Pərvərdigarоqa izqilliğ bilən əgəxmidı.

Andin Sulayman Yerusalem alındıki edirlikta Moabiylarning yirginqlik məbudi Kemox həm Ammoniylarning yirginqlik məbudi Milkom üçün bir «yukiri jay»ni yasidi; xuningdək əzining məbdulrioqa huxbu yäkdiqan wə қurbanlıq kılıdioqan hərbir yat əllik ayali üqünmu u xundak kıldı. Xunga Pərvərdigar Sulaymandın rənjidi; gərqə U uningoja ikki ketim kərüngən bolsimu, wə uningoja dəl muxu ix toopruluk, yəni baxka ilahlarnı izdiməslikini tapilioqan bolsimu, uning kengli Israilning Hudasi Pərvərdigardin aynip kətti; u Pərvərdigarning tapilioqinoja əməl kilmidi...».

Sulaymanning bu «teyilip ketixi» adəmni həkikiy əjablaşdırıcıqan bir hadisə wə həmmimiz uningdin qonguktur sawak-agah eliximizə toopra kelidü. Təwrattiki «Pənd-nəsihətlər» (muəllihi Sulayman, əlwəttə) degən uluq yazmışsida bizgə dəl «Pərvərdigardin korkux danalığının baxlinixidur» dəp eytkən kixi ezi Pərvərdigardin korkuxtın təzdi. Bu ix həmmimizgə Yərəmiya pəyojəmbərninq «**Kəlb həmmidin aldamqi wə uning dawası yoktur. Kimmu uni qüxinəlisun!?**» degən etkür səzlini kaytidin əslitudu. Yər yüzidiki əng dana kixi Hudadin korkuxtın təzgən bolsa, u xu haman enik kezkaraxlıridin həmdə Hudanıñ wəhiylirigə bolğan qüxinixliridin məhrum bolidu, dəp karaymır. Uningoja əslı naħayiti enik bolğan ixlar əmdi müjmal wə hira kərünidu; əslı uni üzlüksiz xad-huram kılıdioqan wəhiylər əmdi uningoja qüxiniksiz bolidu. Dərwəkə adəm Hudanıñ yenidin ezip kətsə, əhmikanılık kallisiqə kirixkə baxlaydu, degən prinsip bar. Sulayman məzkur kitabni teyilip kətkənning dəsləpki məzgilidə yazuqan dəp karaymır; uning üstiga, uning teyilip ketixidə əng əjəllik amil uning butlarqə qoқunqan yat ayallaroja wə kenizəklərgə baqlinixidin ibarət dəp ixinimiz (2:8 wə 7:25-28ni kərüng). Sulayman əhlakıy qüxkünlükkə qonguktur petip kətkən künliridə bolsa, adəmlərni Hudadin korkuxka dəwət kılıdioqan bundak kitabını yazalmışqan bolatti.

Həmmimizni Sulaymanningkidək qüxkünlüktilə saklaydioqan addiy bir tədbir — hərkünü Hudanıñ səzini, yəni Muķəddəs Kitabtin bir kisiimni (əz tilida, əlwəttə) okup uning üstidə azraq oylinx (yukirida, «Qan.» 17:19ni kərüng).

«Hekmət toploquqi»

«Hekmət toploquqi» degən kitabning samawiy wəhiyilirigə wə uningdiki əbədil'əbədgə baqlıq təlimlərdin əməs, bəlkı yazıcıqining təjribilirigə asaslinip, «**küyax astida»** «**insanning həyat künliridə**» bolovan ixlirioqa asasən yezilojanlığının həyran կalarlığı yok. Birak təkrarlaymızkı, kitab bizgə paydılık bolsun üçün Hudanıng iradisi boyiqə yezilojan, xunglaşka keyinkı pəyoqəmbərlərning wəhiyili bilən billə Muqəddəs Kitabning yazmılıri qatarioqa kirgüzülgən, dəp ixinimiz (bu həqta, Sulaymannıng muhəbbət toopruluk yozan «Küylərning küyi» degən kitab toqrısızlığı «köxumqə səz» imiznmu kərung).

Kitabtiki bəzi bayanlar wə «yerim soallar»ni («Kim bilidu...?» degəndək soallar) Təwrattiki pəyoqəmbərlərning kisimlirida yaki Injil kisimlirida tepilojan jawablar bilən yandax kılıp selixturuximiz paydılık bolidu. Biz xuni yənə eytimizki, bu bayanlarning bəzi jawablari Muqəddəs Kitabning baxka yərliridin təminlənsün dəp kəstən kılinojanidi, dəp karaymız.

Misallarning kepinqisidə, okurmənlərning selixturuxi üçün, «Hekmət toploquqi»diki ayətlərni baxka ayətlərgə təwəndikidək yandax kılımımız: —

(1) «Top.» 1:3 «**Bir dəwr etidu, yənə bir dəwr kelidu; birak yər-zemin mənggüğə dawam kılıdu.**»

Injil, «Wəh.» 20:11 «**Uningdin keyin, qong bir ak təht wə uningda olturoquqını kerdüm. Asman bilən zemin uning yüzidin keçip,... oqayıb boldi.**»

«Wəh.» 21:1 «**Andin, yengi asman wə yengi zeminni kerdüm, qünki burunkı asman wə zemin oqayıb bolovanidi.**»

(2) «Top.» 1:7, 8 «**Barlık dəryalar dengizoja қarap akıdu, birak dengiz tolmaydu;**

Dəryalar қaysi jayoja akğan bolsa,

Ular yənə xu yərgə käytidu.barlık ixlər japaşa tolojandur;

Uni eytip tügatküqi adəm yoktur;

Kəz kərüxtin,

Kulak anglaxtin hərgiz toymaydu».

Bu ayətlərgə kəriojanda, bu dunyada yaki u dunyadımu heqkandak həkikiy, daimlik xadlik yoktur. Lekin: —

Dawut «Zəbur» 16:11də: «**Sən manga hayat yolunu kərsitisən;**

Həzurunda tolup taxkan xad-huramlıq bardur;

Ong əkolunda mənggülük bəhərə-ləzzətlərəmə bardur» dəydu.

Injil «Yh.» 15:11, 16:22: «**Mening huxallıkim silərdə bolsun wə xuningdək huxallıkinglar tolup taxsun dəp, mən bularnı silərgə eyttim... Mən silə bilən käpta kərükimən, kəlbinglər xadlinidu wə xadlikinglərni heqkim silərdin tartıwalalmaydu».**

«Yəx.» 64:4 wə ohxaxla Injil, «1Kor.» 2:9) «**Əzini səygənlərgə Hudanıng təyyarlıqanları — Dəl heqkandak kəz kərmigən,**

Həqkandak kulak anglimiojan,

Həqkandak kəngül oylap bəkmiojan nərsilərdur».

(3) «Top.» 1:9, 10 «**Bolojan ixlər yənə bolidiojan ixlardur;**

Kilojan ixlər yənə kılınidu;küyax astida heqkandak yengilik yoktur.

«**Mana, bu yengi ix» degili bolidiojan ix barmu?**

U bəribir bizdin burunkı dəwrlərdə allıqاقan bolojandur».

«Yəx.» 43:19 «**Qünki mana Mən yengi bir ix kılımən;**

«Hekmət toploquqi»

U hazırla barlıkça kelidu; silər uni kərməy қalamsılər?!

Mən hətta dalalardım yol aqimən,

Qəl-bayawanda dəryalarnı barlıkça kəltürimən!»

«Yər.» 31:22 «Pərvərdigar yər yüzidə yengi bir ix yaritidu; ayal kixi baturning ətrapida yepipix həwər alidu» (bəlkim Məsihning pak kız Məryəmdə həmilə boluxi toçrisidiki bexarət boluxi mümkün).

Injil, «2Kor.» 17:5 «Xuning bilən birsi Məsihədə bolsa, u yengi bir yaritiloquqidur! Kona ixlər etüp, mana, həmmə ix yengi boldil!».

(4) «Top.» 1:11 «Burunki ixlər hazır heq əslənməydu;

Wə kəlgüsidə bolidiojan ixlərmə ulardin keyin yaxaydiqanlarning esigə heq kəlməydu».

Injil, «2Kor.» 5:1) «Qünki bu zeminoğa təwə əyimiz, yəni bu qedirimiz boloğan tən yokitilsa, Huda təripidin boloğan, insan kəli bilən yasalmışın bir əy, yəni asmanlarda əbədiy bir makanımız bardur dəp bilimiz».

«2Kor.» 5:10: — «Qünki təndə kılıqan əməllirimizni, yahxilik bolsun, yamanlıq bolsun, hərbərimizgə (ixəngüqilərgə) kayturuluxi üçün Məsihning sorak təhti alındıda (kəlgüsidə) **həzir boluximiz lazım**».

(5) «Top.» 1:15 «Əgrini tüz kılıqili bolmas;

Kənni toluk dəp saniqili bolmas».

«Yəx.» 40:4 «Barlıq, jilojalar kətürülidü,

Barlıq taoq-dənglər pəs kilinidü;

Əgri-tokaylor tüzlinidü,

Ongoşul-dongoşul yərlər təkxilinidü».

«Yəx.» 16:42nimu kərtüng.

Injil, «1Kor.» 6:9-11) «Həkkənisiysiz kixilərning Hudanıng padixahlıkıqoşa warislik kılalmayıqanlığını bilməmsilər? Aldınıp kətməngərlər! Buzukluk kılıqular, butpərəslər, zina kılıqular, bəqqiwazlar, baxqa ərlər bilən buzukluk kılıqular, oqırılar, nəpsaniyatçılar, hərəkkəxler, təhməthorlar yaki aldamqi-kazzaplar Hudanıng padixahlıkıqoşa warislik kılalmayıd; bəzinglər bolsanglar xundak bolqansılar; əmma silər Rəb Əysə Məsihning namida wə Hudayimizning Rohı bilən yuyuldunglar, pak-mukəddəs kılındıqlar, həkkənisi kılındıqlar».

Dawut «Zəbur» 23:1 «Pərvərdigar meni baķkuqi padiqimdur,

Mohtaj əməsmən heqnərsig!» dəydu.

(6) «Top.» 2:12 «Andin zehnimni yioqip uni danalıqça, təlwilik wə əhmiyənlilikka karaxka koydum; qünki padixahıtin keyin turidiojan adəm nemə kılalaydu — kılısimu allikəqan kılınojan ixlərdin ibarət bolidu, halası!»

Injil, «Yəh.», 14:12 (Məsihning səzi) «Bərhək, bərhək, Mən silərgə xuni eytip koyayki, Manga ixəngən kixi Mening kılıwatqan əməllirimni kılalaydu; wə bulardinmu tehimu uluq əməllərnər kılidi, qünki Mən Atining yenioja կaytip ketimən».

Injil, «Wəh.», 21:5 «Bu qaçda, təhthə Olturoquqi: «Mana, həmməni yengi kılımən!» — dedi»

(7) «Top.» 17:2 «Mən həyatka eq boldum; qünki kuyax astida kılınojan ixlər manga eojar kelətti; həmmisi bimənilik wə xamalnı կoqlıqandək ixtur».

Zəbur, 63:3 «Əzgərməs muhəbbiting həyatınmu əzizdər;

Ləwlirim Seni mədhiyiləydi!»

«Hekmət toploqquqi»

Injil, «Yh.,» 10:10 (Əysa dedi) «Mən bolsam ularni hayatıka erixsun wə u hayatıki mol bolsun dəp kəldim».

(8) «Top.» 3:19-21 «Qünki insan balılırinin bexioja kelidiojını hayvanlarojumu kelidü, ularning kəridiojını ohxax bolidu. Ulardın aldıkısı əndən bolsa, keyinkisimu xundak əlidü, ularda ohxaxla birlə nəpəs bardur. Insanning hayvanlardın həq artukqılığı yok; qünki həmmə ix biməniliklər. Ularning həmmisi bir jayoja baridu; həmmisi topa-qangdin qıkkən, həmmisi topa-qangoja kəytidü.

Kim adəm balılırinin rohini bili? U yüksəlioja qıksamdu, buni kim bilidü? Haywanlarning rohi, u yər tegigə qüxmədu, kim bilidü?».

Injil «2Kor.» 5:8 «Biz yurəklik bolup, xuningdək təndin neri bolup Rəb bilən billə bir makanda (u dunyada) boluxka tehimu hursənmiz».

«Ibr.» 9:27 «Həmmə adəmning bir kətim əlüxi wə əlgəndin keyin sorakka tartılıxi bektilgən...»

(9) «Top.» 12:6 «Qünki insanning əmrində, yəni uning sayidək tezla ətidiojan mənisiz əmriddiki barlık künlüridə uningə nemining paydılık ikənlilikini kim bilsən? Qünki insanoja u kətəndin keyin kuyax astıda nemə ixning bolidiqanlığını kim dəp berəlisən?»

Təwrat «Mik.» 6:8 «I insan, U sanga nemə ixning yahxi ikənlilikini kərsətkən, bərhək, Pərvərdigar səndin nemə tələp kələşanlığını kərsətkən —

Adalətni yürgütüx,

Mehribanlıknı seyxüp,

Sening Hudaying bilən billə kəmtərlik bilən mengixtin baxxa yənə nemə ixning bolsun?»

Injil «Luka» 6:23 «Xu kuni (silərning Hudanıng yolidə həkikətən mangajanlıqları ispatlanıqanda) xadlinip təntənə kılıp səkrənglər. Qünki mana, ərxtə bolovan in'aminglər zordur...!»

(10) «Top.» 7:16, 17 «Əzüngni dəp həddidin ziyanə həkkaniy bolma; wə əzüngni dəp həddidin ziyanə dana bolma; ez-əzüngni alaşadə kılmakqimusən? Əzüngni dəp həddidin ziyanə rəzil bolma, yaki əhmək bolma; ez ejiling toxmay turup elməkqimusən?» (buningə qoyulmuş izahatımızın köründə həm təwəndiki ayətlər bilənmə selixturung).

Injil «Yh.,» 8:34 «Əysa ularoja jawab berip: — Bərhək, bərhək, Mən silərgə xuni eytip koyayki, gunaň sadir kələşan kixi gunaňning kulidur».

Injil «Mat.» 5:20 «Qünki Mən silərgə xuni eytip koyayki, həkkaniyiliklər Təwrat ustazlıri wə pərisiylərningkidin axmisa, ərx padixaqlikə həqqaqan kirəlməysilər».

Injil, «Rim.» 14:17 «Qünki Hudanıng padixaqlik yemək-iqməktə əməs, bəlkı Muğəddəs Rohta bolovan həkkaniylik, inaklıq-hatırjəmlik wə xadlıktıdır».

(11) «Top.» 7:20 «Bərhək, yər yüzidə daim mehribanlık yürgüzidiojan, gunaň sadir kılmayıdışan həkkaniy adəm yoktur».

«Yəx.» 53:9-11 (Məsih, toqluluq bəxarət) «Kixilər Uni rəzillər bilən ortak bir gərgə bekitkən bolsimu,

Lekin U əlümidə bir bay bilən billə boldı,

Qünki U həqqaqan zorawanlıq kılıp bacmışdır,

Uning aqzidin birər eozizmu hıylə-mikirlik söz tepilmas.

Bırak Uni eziixni layik kərgən Pərvərdigardur;

U Uni azabka qəmüldürgütüdi.

«Hekmət toploquqi»

Gərqə U Əz jenini gunahni yuyidioqan қurbanlıq kılōjan bolsimu,
Lekin U Əzining uruk-əwladlirini qoķum kərüp turidi,
Xundakla Nuning kəriddioqan künlliri uzartılıdu;
Wə Pərwərdigarning kəngüldikiliri Nuning қolida bolup rawaj tepip əməlgə axurulidu.
U Əzi tartkan japaning mewisini kərüp məmmun bolidu;
Həkkaniy Boloduqi Mening қulum Əzining bilimliri bilən nuroqun kixilergə həkkaniylikni
yətküzidu.

Qünki U ularning қəbəhliliklirini Əziga yükliali...»

Injil, «Ibr.» 4:15 «Qünki bizgə təyinləngən Bax Kəhinimiz ajizliklirimizə qədəhəxşirliq
kilmioquqi əməs, bəlkı bizgə ohxax hərhil azdurux-sinaklar oqa duq kəlgən, lekin gunah sadır
kılıp baķmioquqidur».

(12) «Top.» 28:7 «(Mening қəlbim buni yənilə izdiməktə, birak tehi tapalmidim!) — ming
kixi arisida bir durus ərkəknin taptım — birak xu ming kixi arisidin birmu durus ayalni
tapalmidim».

Sulayman əzигə: «Meni kənglüngə məhürdək,
Bilikingə məhürdək bekitkəysən;
Qünki muhəbbət əlümdek küqlüktr;
Muhəbbətnin kızozinixi təhtisaradək rəhimsizdər;

Uningdin qıkkən ot uqçunlari,
— Yahnı dəhəxtəlik bir yalkunidur» degən səyümlüki «Xulamit»ni untup қaloqan ohxaydu
(«Küy» 8:6).

Injil, «Luča», 1:26-28 «... Pərixtə Jəbrail Huda təripidin Galiliyə əlkisidiki Nasarət degən bir
xəhərgə, pak kız Məryəmning kəxiqə əwətildi...

Jəbrail uning aldiqə kirip uningoja:

— Salam sanga, əy xəpkətkə tuyəssər bołoqan kızı! Pərwərdigar sanga yardur! — dedi».

«Luča», 8:2-3 «Nuning bilən billə baroqanlardın yənə yaman rohlar din wə aqrıq-silaklardın
saqayıloqan bəzi ayallarmu bar idi; ularning arisida əzidin yəttə jin həydəp qıkırıloqan Məryəm
(Magdallik dəp ataloqan), Herod hanning saray oqojidarı Huzanıng ayalı Yoanna, Suzanna wə
baxka nuroqun ayallarmu bar idi. Bular ez mal-mülükli bilən əysa wa uning muhlislirinini
hajətliridin qıktı».

(13) «Top.» 8:8 «Həeqkim əz rohioja igə bolalmas, yəni həeqkimning əz rohini əzidə kaldurux
hökükü yoktur; həeqkimning elüx künlini əz kolida tutux hökükü yoktur; xu jəngdin ķeqixka
ruhsət yoktur; rəzillik rəzillikkə berilgütılerni kutkuzmas».

Injil «Yh.» 10:17-18, (Əysa Məsih dəydi) «Ata Meni xu səwəbtin səyiduki, Mən jenimni
kayturuwelixinim üçün uni pida kılımən. Jenimni həeqkim Məndin alalmaydu, Mən uni Əz
ihtiyarım bilən pida kılımən. Mən uni pida kılıxka höküklikmən wə xundakla uni
kayturuwelixinim höküklikmən; bu əmrni Atamdin tapxuruwaloqanmən».

«Mat.» 27:50 «Əysa ķattık awaz bilən yənə bir warkırıcı-də, rohini կոյուածti».

«Luča», 23:46 «Əysa ķattık awaz bilən nida kıləqandan keyin: — I Ata! Rohimni կոլungoja
tapxurdum, — dedi-də, tinik tohtap, jan üzdi».

(14) «Top.» 5:9, 10 «Tiriklər bolsa əzlirininə əlidioqanlığını bilidu; birak əlgənlər bolsa
heqnemini bilməydu; ularning heq in'ami yənə bolmayıdu; ular hətta adəmning esidin
ketürlülp ketip ķayta kəlməydu ...kolung tutkanni barlıq Küqüng bilən kıləqin; qünki sən
baridioqan təhtisarada heq hizmət, məksət-pilan, bilim yaki hekmət bolmayıdu».

«Hekmət toploquqi»

Dawut, Zəbur, 16:9-11 «Xunga mening kəlbim huxallandi,
Mening rohım tehimu kətürülidü,
Mening tenim aman-esənlikkə turidü;
Qünki jenimni təhtisarada qaldurmaysən,
Xundakla Sening Mükəddəs Bolqoqinqoja (Sening Məsihingga, deməkqi) qırıklıixılerni
kergüzməysən.

Sən manga hayat yolını kərsitisən;
Həzurungda tolup taxşan xad-huramlıq bardur;
Ong қolungda mənggülük bəhrə-ləzzətlərnu bardur»

Injil «Yh.,» 5:28-29 «Buningça təəjjüp kilmanglar; qünki barlıq gərdə yatkanlar Uning
awazini anglaydiqan wakıt kelidü wə ular xuan yərlikliridin qıkixidü, yahxılık kılıqanlar bolsa
hayatka tirilidü, yamanlık kılıqanlar sorakqa tartılıxka tirilidü».

(15) «Top.,» 12:9 «Bərhək, insanmu eż waqtı-saitini bilməydu!».

Injil «Yh.,» 17:1 «Əysə bu sezlərni kılıqandın keyin, kəzlini ərxə tikip, mundaq dua kıldı:
— I Ata, wakıt-saət yetip kəldi; Sən Oqlungoja xan-xərəp kəltürgəysən; buning bilən
Oqlungmu Sanga xan-xərəp kəltüridü».

(16) «Top.,» 19:10 «Pul həmmə ixni həl kilar!» (həjwiy, kinayilik gəp, əlwatta).

Injil «Mat.,» 28:6-33 «Daladiki nelupərlərning қandaq əsidiqanlıqıqə қarap bekinqələr! Ular
əmgəkmü kilmaydu, qak egirməydu; lekin silərgə xuni eytayki, hətta Sulayman toluk xan-
xərəptə turoqandimu uning kiyinxi nilupərlərning bir güliqilikmu yok idi...»

Xunga «nemə yəymiz», «nemə iqimiz», «nemə kiyimiz?» dəp oğəm kilmanglar. Qünki yat
əldikilər mana xundak həmmə nərsigə intilidü, əmma ərxətiki Atanglar silərnin bu həmmə
nərsilərgə möhtajlıqları bilidü; xundak ikən, həmmidin awwal Hudaning padixahlıqı wə
həkənaliylikqə intilingələr. U qəoqda, bularning həmmisi silərgə koxulup nesip bolidü».

Injil «1Tim.,» 6:17 «Bu zamanda bay bolqanlar oqa məqrurlanmaslıqını, tayanoqusuz etkünqi
baylıqka əməs, bəlki biz bəhrimən boluxka həmmimi bizgə sehiylik bilən tolup taxşan haldə
təminlıqüqi Hudaqə tayinip ümid baqlaxni tapilioqin».

Bəzi aqkuqluk bayanlar

Təwəndə biz aqkuqluk bəzi bayanlar üstidə kışkıraq tohtilimiz. Okurmənlər bu bayanları
eziqə mas kelidiojan toluk hulasılırigə kəltürsə, ular uningdin kəp həkikətlərni aqalaydiqan
bolidü. Bırak müəllip (gərqə u «Hekmət Toploquqi» bolsımı) ezi xu bayanlarını xu hulasılırigə
kəltürməydu. U okurmənlərni «hawada ləylitip», qongqur oylandurux üçün bəlkim əstən
xundak kılıqan boluxi mumkin.

(1-bayan) 3:11 «U hərbir ixning waqtı kəlgəndə güzəl bolidioqanlıqını bekitkən; U yəna
mənggülüknı insanlarning kəngliga saloqanıdı; xunga, insan Hudaning eż hayatıqə baxtin
ahiroqıqə nemini bekitkənləkini biliip yətməstur». Bu intayın etkür bir səz. Insanning eż
məwjudiyitidin həs kılıqan qanaətsizlikı wə ətrapidiki dunyani qüixinixigə bolqan qəklər
əməliyəttə Hudadin kələn; Uning bu ixtiki məksiti bolsa, insan Əzini izdixi üzündür. 1600 yil
ilgiri, Məsihiy təpəkkurqi Awojustin bu həkikətni «I Huda, Sən bizni eżüng üçün yaratqansən;
xunga kənglimiz Səndə aram tapmioqqa heq aram tapmaydu» dəp ipadılıqən. Huddi Injilda
«Rim.,» 8:19-21də, Sulaymanning munu sezlərini rosul Pawlus nakil kəltürgəndək: «Qünki
pütkül kainat Hudaning pərzəntlirining ayan ķilinixini intizarlıq bilən kütməktə. Qünki

«Hekmət toploqquqi»

yaritilojan kainat Hudaning ləniti astida կelip, bimənilikkə qəktürüldi. Bu, kainatning өz ihtiysi bilən əməs, bəlkı uni Qəktürgüqining iradisi bilən boldi wə xundak ümidi bilən boldiki, kainat əzimu qirixtin bolovan կullukdın kutkuzulup, Hudaning pərzəntlirigə beoqixlinidöjan xan-xərəpkə təwə bolovan hərlükə erixtürülüxtin ibarət idi».

(2-bayan) 3:14-15 «Hudaning կilojanlirining həmmisi bolsa, mənggülük bolidu, dəp bilmən; uningoja heqnərsini қoxuxka wə uningdin heqnərsini eliwetixkə bolmaydu; Hudaning ularni կilojanlirining səwəbi insanni Өzidin əymindürüxtur. Həzir bolovanlıri etkəndimə bolqandur; kəlgüsidi bolidiojan ix alliqاقan bolqandur; Huda etkən ixlarni soraydu».

Adəm mənggülük əhmiyətni izdigən bolsa, həmdə heqkandaq əhmiyat «küyax astida» teplimojan bolsa, undakta 14-ayettiki həkikətkə karap, xundak adəmning əhwalini qüixənsək, xundak adəmning kənglidə «Huda կilojan» bir ix bar, dəp qüixiniximiz kerək. Bundak oy-hulasə adəmni niyat yolioqa kirgüzələydu: 15-ayət bolsa, Hudaning sorakka tartidiojanlığını kərsitudu. Gərqə adəmlər «etkən ixlər»ni untusimu, Huda «etkən ixlarni soraydu». Məyli u Hudani etirap kilsun, kilmisun, bu sorak hər adəmning wijdaniyoja berip takılıdu; qünki hərbir adəmning wijdani, bolupmu əz gunahı aldida, uning «əzidin yukiri bir Zat»ka həkikiyə jawabkarlığının məwjuṭ ikənlilikini səzsiz kərsitudu. Xuningdək əger elümdin keyin soal-sorak bolidiojan bolsa, undakta adəm pəkət «təhtisaradiki bir kelənggү»la bolmaydu; insanning kiyamət künidə tirildürülüxi mukərrər. Muxundak hulasığə kəlgən bir okurmən Mükəddəs Kitabtiki baxka kışimlardın əzining կalojan soallirioqa jawab tapalaydu, əlwəttə.

(3-bayan) ahirkı hulasə: 12:13-14 «Biz pütün ixka diķķət կilayli; Hudadin կorkķin wə uning əmr-pərmanlırioja əməl կilojin; qünki bu insanning toluk, məjburiyitidur; qünki adəm կilojan hərbir ix, jümlidin barlıq məhpiy ixlər, yahxi bolsun yaman bolsun, Huda ularning sorikini կilidu».

Bu bayan «Hekmət Toploqquqi»ning okurmənni oylandurux üçün kəstən bəzi həkikətlərni otturioqa կoymıqanlığını kərsətsə kerək. Bu ayətlərni dərwəkə «həzirkə zaman kixiliri» üçün hux həwər deyixkə bolidu; gərqə «Hekmət toploqquqi» «**Həmma ix biməniliktur**» deyən bolsimu, məzkur ayətlər əksiqə həmma ixning əhmiyyəti bar dəp kərsitudu. Qünki hərbir ixning (məhpiy, yoxurun yaki oquq, yahxi yaki yaman bolsun), Huda oja bolovan mühümliyi bar — bolmisa U nemixka «**adəm կilojan hərbir ixning sorikini**» kilsun? Həyatning əhmiyyəti bardur — birək uni pəkət tirik Hudaning dostlukdə bolux bilən tapkılı bolidu.